



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

Nº 159 (7659) / Şənbə, 12 sentyabr 2020-ci il

Əsas hədəf: Çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması



⇒ Bax: səh. 2

Prezident İlham Əliyev Albert Lixanovu "Dostluq" ordeni ilə təltif edib



⇒ BAX: SƏH. 3



Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir...

⇒ BAX: SƏH. 16

Məsuliyyətli olaq, sərhəd tanımayan koronavirusla "görüşməyə"

⇒ BAX: SƏH. 15



SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri aparılır

⇒ BAX: SƏH. 4



İqtisadiyyat nazirinin təqdimatında vebinar keçirilib

⇒ BAX: SƏH. 6



Azərbaycan- Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

⇒ BAX: SƏH. 3



Karim İfrak:


Ermenistanın
məskunlaşdırma
siyasəti barışıq çağırışı
deyil, vəziyyəti
gərginləşdirməyə yönəlib

⇒ BAX: SƏH. 14



Azərbaycan torpaqlarının
Ermenistan tərəfindən
işğalı nəticəsində minlərlə
uşaq təhsil almaq
hüququndan məhrum edilib

⇒ BAX: SƏH. 10



Mustafa Şentop:

Azərbaycan Prezidentinin
Yunanistan səfirini qəbul
edərkən söylədiyi sözlər
Türkiyənin 83 milyonluq
əhalisinin qəlbinə su səpdi

⇒ BAX: SƏH. 11



Livan tarixçisi:

Livan erməniləri
beynəlxalq hüququ
pozaraq işğal olunmuş
ərazilərə köçürərsə,
cinayət məsuliyyətinə
cəlb olunmalıdırlar

⇒ BAX: SƏH. 18

8

"Azəriqaz"ın əhali abunəçilərinin
sayı 2,3 milyona çatır

12

Rusiyanın Ermənistana qaz zərbəsi

24

Son yarım əsrdə dünyada...

Pandemiya dövrü digər ölkələr kimi, Azərbaycanın da hansı sosial və iqtisadi imkanlara malik olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi sahədə vəziyyətlə bağlı müşavirədə səsləndirdiyi fikirlər, rəqəmlər arxada qalan dövrün realiaqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, postpandemiya dövrü üçün müəyyən edilmiş hədəflərə də aydınlıq gətirdi.

“O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlər baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görüldü” söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımı maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlətimizin başçısı bildirir ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir.

Bunlar pandemiya dövründə görülmüş işlərin bir hissəsidir. Dünyada sosial dövlət kimi tanınan və təkmil sosial-iqtisadi islahatları ilə bu mövqeyini möhkəmləndirən ölkəmizdə böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə onların həcmi rekord həddə çatıb. Çünki pandemiya qarşı mübarizə tədbirlərinə başlandı gündən dövlətimizin başçısı İlham Əliyev heç bir sosial layihənin təxirə salınmayacağını əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması gərilərə çox mənfi təsir göstərib, ancaq bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Bu il 7 mindən çox məcburi köçkün ailəsi, 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Həmçinin ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütövlükdə 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin olunacaq.

“Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” söyləyən cənab İlham Əliyev bildirir ki, bütün bunlar realiaqlardır və bu realiaqları özümüz heç kimdən yardım almada, maliyyə dəstəyi üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən yaradırıq: **“Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünlümsü siyasət nəticəsində əldə etmişik.”**

Dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyduğu əsas vəzifələrdən biri şəffaflığın təminatı, korrupsiyaya qarşı ardıcıl və qətiyyətli mübarizənin aparılmasıdır. Aparılan köklü islahatlar dövlət xidmətlərində şəffaflığın təminatına nail olmağa imkan verir ki, bunun əyani nümunəsi - DOST mərkəzləri və onların coğrafiyasının genişləndirilməsidir. Bu mərkəzlərin sayının artırılması şəffaflığın təminatı sahəsində yeni-yeni nailiyyətlərə yol açır. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə, ölkəmizdə etibarlı sosial müdafiə siste-

Əsas hədəf: Çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması

DÖVLƏTİMİZİN BAŞÇISI İLHAM ƏLİYEVİN SON FƏRMANLARI İSTƏR HAZIRKI, İSTƏRSƏ DƏ POSTPANDEMIYA DÖVRÜNDƏ HƏDƏFLƏRİN REAL HƏYATDA ÖZ ƏKSİNİ TAPMASINA XİDMƏT EDİR



minin formalaşmasına zəmin yaradıb. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasıdır. Həyata keçirilən siyasətin mərkəzində vətəndaşın dayandığını vurğulayan ölkə Prezidenti bunu əməli fəaliyyəti ilə təsdiqləyir.

“ASAN xidmət”, DOST, ABAD mərkəzlərinin fəaliyyətinin, həmçinin pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin Fərmanları əsasında Azərbaycan investisiya Holdinginin, həmçinin iqtisadi Şuranın yaradılmasında da məqsəd əvvəlki dövrlərdə sosial-iqtisadi sahədə əldə olunan uğurların davamlılığını təmin etmək, şəffaflığı qorumaq, səmərəliliyi artırmaq, postpandemiya dövrü üçün nəzərdə tutulan hədəflərə lazımı səviyyədə nail olmaqdır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosial-iqtisadi siyasətdir. Çalışırıq, bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

Həyata keçirilən Tədbirlər planının digər istiqamətlərindən biri də özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsidir. 2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Sosial müdafiə tədbirləri çərçivəsində aztəminatlı ailələri üçün sosial yardım proqramının icrasını da xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, Dövlət proqramlarında qarşıdakı dövr üçün

kili və maddi-mənəvi, rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bu məqsədə yönəldilir ki, insan amilinə diqqətin göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf təmin edilsin. Bunun üçün qeyri-neft sənayesinin, fermer təsərrüfatlarına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır.

Dövlətimizin başçısı İlham Əliyev 7 avqust 2020-ci il tarixli “Azərbaycan Investisiya Holdinginin yaradılması haqqında” Fərmanında da məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır. Sənəddə də vurğulandığı kimi, ölkəmizdə həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır. Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır. Fərmanda o da bildirilir ki, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hertərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə əsaslanan idarəçiliyyəti əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

İmzalanın hər bir sənəd, gündəmə gətirilən hər bir çağırış yeni inkişaf mərhələsinin əsas hədəfini açıqlayır. Çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önəyici inkişaf tendisinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması istər hazırkı, istərsə də postpandemiya dövrünün əsas hədəfləridir. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.

Cənab İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir: **“Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu deməmişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var.”** Azərbaycan Investisiya Holdinginin, onun ardınca iqtisadi Şuranın yaradılması Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi növbəti addımlardır.

Dövlətimizin başçısı İlham Əliyev 9 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi

sadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərmanı da keçilən yolun və əldə edilən uğurların aydın mənzərəsini yaradır. Belə ki, dövlətimizin hər dövrün tələblərinə uyğun atdığı addımlar köçürdün çətinliklərin aradan qaldırılmasını şərtləndirib. Bugünümüz üçün əsas hədəf iqtisadi dayanıqlılığın qorunması, postpandemiya dövrü üçün nəzərdə tutulan məqsədlərə nail olmaqdır. Məlumdur ki, Fərmanla 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının iqtisadi Şurası yaradılıb. 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkədəki yeni iqtisadi situasiya ilə bağlı idi - o zaman yaşanan global iqtisadi böhran və dünya bazarlarında neftin qiymətinin düşməsi, Azərbaycanda iki dəfə yaşanan devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görmək məcburiyyətində qoydu. Prezidentin Fərmanı ilə yaradılan və geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası, arıdan da görüldüyü kimi, makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Artıq 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib - Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub. 2020-ci ilin əvvəlindən başlanan koronavirus pandemiyası ilə bağlı əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışlar qoyur. Hazırkı əlverişsiz global mühitdə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan vermək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlər yaratmaqdır. Qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək lazımdır. Məqsədə nail olmaq üçün ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır. Yeni yaranan Şuranın qarşısında qoyulan global məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbini və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir.

Sadaladıqlarımız əsasında bu qənaəti bildirmək istərdik ki, Dayanıqlı inkişaf Gündəliyindəki məqsədlərə nail olmaq üçün ölkəmizdə məqsədyönlü siyasət həyata keçirilir. Təsədüfi deyil ki, Azərbaycan BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci məqsədi (Layihəli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.

Yeganə Əliyeva,
“iki sahil”

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub



M illi Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopla görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini salamlayan Mustafa Şentop Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu bildirib. Qeyd edib ki, Türkiyə və Azərbaycan əsrlərboyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, bir millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkçə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən məsələdə dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.

TBMM-in Sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Yunanistanın Azərbaycanca yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbine su səpdi. Mustafa Şentop Yunanistanla bağlı məsələdə Türkiyəyə verdiyi

dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşmış - yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.

Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya qarşı aparılan çox səmərəli mübarizə ilə bağlı qardaş Türkiyəni təbrik edib.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativini yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji mütəfiqlik səviyyəsindədir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər

arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.

Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, Türkiyə tərəfdən isə Şamil Ayrım bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görülüb.

Sahibə Qafarova deyib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qruplarımız arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünki dostluq qruplarının təmaslarının intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir.

Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya - AK Parti, CHP, MHP və İYİ Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.


Xanım sədr vurğulayıb ki, bir millət, iki dövlət olaraq tariximizdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gerek elə quraq ki, bunları qoruyub saxlayaq.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin Yunanistanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir.

Siz də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bu gündəki iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkçə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.

Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR "Azərikimya" İB-də modernizasiya və yenidənqurma işləri aparılır



SOCAR-ın "Azərikimya" İB-nin "Etilen-polietylen" zavodunun "EP-300" qurğusunda aparılan və artıq yekun fazasında olan modernizasiya və yenidənqurma işləri sürətlə davam etdirilir.

SOCAR-ın prezidenti Rövnaq Abdullayev SOCAR-ın Sumqayıt şəhərində yerləşən "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietylen zavodunda olub.

SOCAR rəhbəri "Azərikimya" İB-nin "EP-300" qurğusunda artıq yekun fazasına daxil olan modernizasiya və yenidənqurma işlərinin, eləcə də zavodda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub, öz tapşırıqlarını verib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli



rəetmə sistemi tətbiq edilib.

Layihəyə 50-dən çox beynəlxalq və yerli şirkətlər əsas avadanlıq və material təchizatçısı qismində cəlb edilib. Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2000 nəfər olub ki, bunların 95%-ə qədəri yerli mütəxəssislərdir.

5 avqust 2020-ci il tarixdən "Azərikimya" İstehsalat Birliyinin

layihəsi çərçivəsində bütün tikinti-quraşdırma işlərinin tamamlanması və sazlama işlərinin aparılması gözlənilir. Cari ilin oktyabr ayında zavodun istehsalat fəaliyyəti bərpa olunduğundan dərhal sonra yeni qurğuların mərhələli şəkildə istismara verilməsi, beləliklə də 2020-ci ilin 4-cü rübündə cari layihənin tam olaraq başa çatdırılması nəzərdə tutulur.



xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.

Modernizasiya və yenidənqurma layihələri başa çatdıqdan sonra "Azərikimya" İB-də əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artacaq, zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, mövcud qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq, müasir standartlara cavab verən yüksək keyfiyyətli və rəqabətə davamlı məhsulların istehsalı üçün təminat yaranacaq.

Layihə çərçivəsində (1-ci faza) "Azərikimya" İB-də yeni 4 ədəd piroliz sobası, quru qazın təmizlənməsi qurğusu, etilen və propilen



Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına" əsasən, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR-Polymer" Layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun xammallar və enerji daşıyıcılarla təmin edilməsi məqsədi ilə "Azərikimya" İB-nin "EP-300" qurğusunda daha çox məqsədli məhsullar (etilen və propilen) əlavə olunması üçün mərhələlərlə modernizasiya və yenidənqurma işlərinə başlanılıb və hazırda sözügedən layihə yekun fazasına daxil olub.

Layihənin icrasına lisenziar və baş podratçı qismində sənaye liderlərindən olan Technip şirkətinin İtaliya ofisinin cəlb edilməsi ilə 2016-cı ildə başlanılıb.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunan yeni "SOCAR Polymer" kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımliq miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın "Azərikimya" İB-də istehsal üçün istifadə



olunan xammallar birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı "Azərikimya" İB-nin Etilen-polietylen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və

saxlama anbarları, hidrogenin alınması və zənginləşdirilməsi və PPF-nin təmizlənməsi qurğuları tikilib. Bir sıra mövcud qurğu və avadanlıq əsaslı şəkildə rekonstruksiya olunub, zavodda yeni avtomatika-ida-

"Etilen-polietylen" zavodunun "EP-300" qurğusunun yeni konfigurasiyada istismara verilməsi məqsədilə zavodun fəaliyyətinin planlı dayanması baş verib. Bu dayanma zamanı yenidənqurma və modernizasiya

Etilen-polietylen zavodunda həyata keçirilən digər önəmli layihələrdən biri Buxar Turbogenerator qurğusunda layihə gücünün 32 Mvt/saatdan 65 Mvt/saata çatdırılmasıdır. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin "Azərikimya" İB-nin daxili imkanları hesabına mövcud köhnə yüksək gərginlikli yarımstansiya Etilen-polietylen zavodunun ərazisinə köçürülərək tam olaraq yenidən qurulur.

Layihə başa çatdıqdan sonra "Azərikimya" İB-nin Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 32 Mvt.s elektrik enerjisində olan tələbatı ("EP-300" və "Polimir-120" qurğularında) tam olaraq qarşılanacaq, qurğunun istehsal etdiyi izafi 33 mvt.s elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi tələbatçılarına ötürülməsi imkanını yaradacaq.

Hazırda Layihə üzrə işlərin 65%-i icra olunub və onun tam olaraq 2021-ci ilin 2-ci rübündə yekunlaşması nəzərdə tutulub.

Orxan Vahidoğlu,
"iki sahil"

Sahibə Qafarova:

Azərbaycanla Türkiyə arasında mövcud olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir



imza atacağımıza inanırıq.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu, onun ilk rəsmi səfəridir. "Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu, belədir. Biz bir millət, iki dövlətik. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir", - deyərək əlavə edib.

İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin Sədri deyib ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmir yoludur və onu yalnız Qədim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 2 milyard dolları keçib.

Milli Məclisin Sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki, hansı cəmiyyətdə qadın azadırsa, yaxşı təhsil varsa, o cəmiyyət inkişaf edəcək.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıqı ilə parlament nümayəndə heyəti sentyabrın 10-dan Türkiyədə rəsmi səfərdədir. Bu, Milli Məclisin Sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikaylova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan ilə görüşüb.

Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən xanım nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 mil-

yard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəyimizi daha da artırmaqdır.

Xanım nazir deyib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.

Qadın sahibkarlığının inkişafı barədə danışan Ruhsar Pekcan bununla bağlı Türkiyədə gö-

rülən işlərdən danışib. O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirib. Qeyd edib ki, "qadın güclənərsə, ailə güclənər, iqtisadiyyat güclənər".

Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycanı bizə əmanətdir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunluq və daha böyük ticarət dövriyyəsinə

Şeyxülislam İran səfirini qəbul edib



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ölkəmizə yeni təyin olunan fəvqəladə və səlahiyyətli səfiri Seyyid Abbas Musəvini onun xahişi ilə qəbul edib.

İdarədən "Report"a bildirilib ki, qonağı səmimi salamlayan QMİ sədri ona yeni işində uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Şeyxülislam qeyd edib ki, Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq, qardaşlıq və mənəvi birlik əlaqələri bu gün də uğurla inkişaf edir. QMİ sədri ümummilli lider Heydər Əliyevin ölkəmizdəki mənəvi sabitliyin əsasını qurduğunu, onun sadıq davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin bu sabitliyin zəminini və himayədarlığını qeyd edərək bu sabitliyi dini xadimlərinin də verdiyi

töhfələrin mühüm olduğunu vurğulayıb.

"Bu baxımdan iki ölkə arasındakı dini-mənəvi müstəvidəki əlaqələr olduqca önəmlidir və biz əməkdaşlığa həmişə hazırıq", - Şeyxülislam qeyd edib.

İran İslam Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Musəvi Şeyxülislam səmimi qəbula görə təşəkkür edib, ölkəsinin rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələ-

rə böyük önəm verdiyini diqqətə çatdırıb. İranlı diplomat hələ Bakıya gəlmədən öncə Şeyxülislam Allahşükür Paşazadə haqqında olduqca müsbət rəylər aldığı haqqında danışaraq onun kimi nüfuzlu, məzhəblər arası birliyə və dinlər arası dialoqa mühüm töhfələr verən bir din xadimindən qiymətli tövsiyə və məsləhətlər alacağından ümidvar olduğunu bildirib. Musəvi Şeyxülislamın Nobel sülh mükafatına namizəd göstərilməsinə də çox şad olduğunu ifadə edib.

Bundan sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda tərəflər arasında xatirə hədiyyələri mübadiləsi baş tutub.

Qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq. Bu barədə "Report"a Assosiasiyadan məlumat verilib.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Türkiyənin apancı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi və eləcə də bu potensialın dünyaya yayılmasıdır.

Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.



Sədaqət Vəliyeva:

REALLAŞDIRILAN YOL-NƏQLİYYAT LAYİHƏLƏRİ İNSANLARIMIZIN RAHATLIĞINA XİDMƏT EDİR

"Son illər ərzində ölkəmizdə çoxsaylı yol-nəqliyyat layihələri həyata keçirilib. Kilo metrlerle yeni yollar salınıb, körpülər, yeraltı və yerüstü keçidlər inşa edilib, dəmir yolları salınıb. Əlbəttə ki, reallaşdırılan bu yol-nəqliyyat layihələri insanlarımızın rahatlığına xidmət edir".

"İki sahil" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Bakı şəhərində 113 piyada keçidi tikilib, onlardan 41-i yerüstü, 72-si isə yeraltı piyada keçididir: "Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 ədəd yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Rayon və şəhərlərin daxilində də 3 ədəd piyada keçidi inşa edilib. Ümumilikdə, bu gündə ölkədə 180 ədəd piyada keçidi inşa edilərək istifadəyə verilib. Bütün bu işlər bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsədüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə ölkəmiz dünyada 30-cu yerlərdədir".

"Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, görülmə işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturunu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələrin reallaşması vətəndaşlarımızın rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə kompleks tədbirlərin icra olunması xüsusi əhəmiyyəti ilə seçilir. Görülmə işlər isə əlbəttə ki, ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Vətəndaşlarımız da onların təhlükəsizliyi və rahatlığı üçün inşa edilmiş keçidlərdən istifadə etsin, xoşagəlməz hadisələrdən uzaq olsunlar.

İqtisadiyyat nazirinin təqdimatında vebinar keçirilib



Sentyabrın 11-də "Yüksəliş" müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 450-dək iştirakçının qatıldığı vebinar da müsabiqənin idarəçi Rəhbərlər heyətinin üzvü, nazir Mikayıl Cəbbarov "İdarəçi rəhbər və təcrübə" mövzusunda təqdimatla çıxış edib. Nazir "Yüksəliş" layihəsinin əhəmiyyəti barədə məlumat verib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan rəhbər şəxslərin müəyyən edilməsində, zən-



təşkil edir. Zaman keçdikcə əmək bazarı üçün yeni tələblər yaranır və idarəçilər üçün yeni obrazlar formalaşır. İdarəçi rəhbər olmağın formulu isə hər bir idarəçi özü müəyyən edir. Çünki hər kəsin iş fəaliyyətinə fərdi yanaşması və prinsipləri var. Bu formul hər bir idarəçinin öz uğur hekayəsinin fəlsəfəsi əsasında formalaşır.

Vebinar iştirakçıları qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb. Müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.



gin kadr resurslarının yaradılmasında mühüm rolunu qeyd edib.

İqtisadiyyat naziri idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı üçün vacib olan amillərlə bağlı fikirlərini bölüşüb. Vebinar da, həmçinin idarəçi rəhbərlərin təcrübədə qarşılaşdıqları məqamlar barədə məlumat verilib, müxtəlif qurumlarda müəyyən-

lənmiş hədəflər, məqsədə çatmaq üçün istifadə olunan metodlar, təcrübə əsasında əldə edilmiş müsbət nəticələr diqqətə çatdırılıb. Yeni yanaşmaların tətbiqinin faydalı nəticələri, şəffaflığın təminatı üçün istifadə olunan müasir alətlər, innovativ yanaşmalara əsaslanan həllər, mövcud resursların daha səmərəli istifadəsi üçün istifadə

olunan mexanizmlər, geniş və əhatəli sistemlərdə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, böhran zamanı idarəetmənin xüsusiyyətləri izah olunub. Vurğulanıb ki, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilərin uğur hekayələrinin və qazanılmış nailiyyətlərin əsas fəlsəfəsinə

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

OPERATİV QƏRARGAH: Sentyabrın 14-dən BAKI METROPOLİTENİNİN SƏRNIŞINDAŞIMA FƏLİYYƏTİ BƏRPA EDİLİR



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, sanitariya-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnışındaşıma fəaliyyəti bərpa edilir.

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropoliteninin sərnışındaşıma fəaliyyəti də dayandırılıb.

"İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnışınların sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görüldü.

Mövcud sanitariya-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Gürcüstanın xarici dövlət borcu artıb

Gürcüstanda dövlət büdcəsinin kəsirini bağlamaq üçün beynəlxalq maliyyə institutları Gürcüstanına çox böyük köməklilər göstərib. Amma bu yardımlar Gürcüstanın xarici dövlət borcunun artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

O bildirib ki, Gürcüstan hökuməti cari ildə dövlət büdcəsinin kəsirini bağlamaq üçün beynəlxalq maliyyə institutlarından 1,5 milyard dollar yardım alıb.

Nazir deyib: "Koronavirus pandemiyası nəticəsində Gürcüstan iqtisadiyyatının bütün sahələri ciddi zərər görüb. Cari ilin yanvar-iyul ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi azalaraq 6 milyard dollardan bir qədər artıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azdır".

N.Turnava qeyd edib ki, böhran hökuməti prioritetlərinə yenidən baxmağa məcbur edib və hökumət idxalı azaltmaq üçün yeni kənd təsərrüfatına yardım proqramını hazırlayıb. Bu proqramda torpaq sahibi olan fermer təsərrüfatlarına yardım nəzərdə tutulub. Proqram ölkə əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək baxımından



mühüm əhəmiyyət kəsb edir.

"Biz təbii ki, ixrac potensialını da artırmağı nəzərdə tuturuq. Amma bunun üçün kənd təsərrüfatının sənayeləşməsinə ehtiyac var", - deyər nazir vurğulayıb.

Azərbaycan Texniki Universiteti: Maşın mühəndisliyi ixtisası seçən abituriyentlər Almaniya təhsil ala bilər



Azərbaycan Texniki Universitetinə (AzTU) 2020/2021-ci tədris ilində maşın mühəndisliyi ixtisası üzrə yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala biləcək.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bu qrupda təhsil alan tələbələr Almaniyanın müxtəlif universitetlərində, xüsusilə AzTU-nun əməkdaşlıq haqqında müqaviləsi olan Brandenburq Texniki Universitetində təcrübə keçmək, Avropa İttifaqının "Erasmus+" mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə magistratürada oxumaq, konfranslarda və yay məktəblərində iştirak etmək və s. imkanlardan yararlanı bilər.

Alman dili səviyyələri yüksək olduğu üçün, onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin təqadü proqramlarında da iştirak etmək imkanları var.

Qrupun tələbələrinə heç bir əlavə təhsil haqqı ödəmədən hər gün 2 akademik saat alman dili tədris olunur. Bu da onlara alman dilini yüksək səviyyədə mənimsəməyə imkan yaradır.

Xatırladaq ki, alman dili qrupu 2018/2019-cu tədris ilində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində maşın mühəndisliyi ixtisası üzrə yaradılıb.

TƏHSİLİN HÜCUMLARDAN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ:

Ermənistan azərbaycanlı məktəblilərə qarşı törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 28 may 2020-ci il tarixində qəbul edilən qətnaməyə uyğun olaraq 9 sentyabr tarixinin Təhsilin Hücumlarından Beynəlxalq Müdafəsi Günü elan edilməsi ölkəmiz üçün də olduqca aktualdır. Baş Assambleyanın qətnaməsində məktəb, şagird və müəllimlərin hücumlardan qorunması, uşaqların təhsil almaq imkanlarına mane olan halların aradan qaldırılması, silahlı münaqişə vəziyyətlərində təhsilə çıxışın asanlaşdırılması üçün bütün mümkün tədbirlərlə görülməsi, məktəblərdə təhlükəsiz şəraitin yaradılması məqsədilə səylərin gücləndirilməsinin vacibliyi qeyd olunur.

Qeyd edilməlidir ki, Ermənistanın məlum təcavüzkar siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir. Belə ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınıblar. Düşmənin silahlı təcavüzü nəticəsində Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan dəyib, işğal olunmuş ərazilərdə 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eyni zamanda, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcılı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb isə dağıdılıb.

Ermənistanın azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi silsilə etnik təmizləmələr nəticədə, həmçinin Xocalıda, Kəlbəcərin Ağdaban kəndində, Goranboyun Ballıqaya kəndində və digər yaşayış yerlərində xeyli sayda uşaqlar, məktəblilər xüsusi amansızlıqla qətlə yetirilib.

Düşmən cəbhə xəttinə yaxın

bölgələrdəki mülki əhalini, xüsusilə uşaqları intensiv olaraq atəşə tutur. 2017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2016-cı il təvəllüdü Zəhra Quliyeva qətlə yetirilib.

1989-cu il Uşaqların Hüquqları üzrə konvensiya uşaqların hüquqlarına hörmət etmək üçün iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyur. 2010-cu il yanvarın 26-da Uşaq hüquqları haqqında konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolu imzalanıb. Protokolun iştirakçısı olan dövlətlər sülh və təhlükəsizlik şəraitində uşaqların vəziyyətinin heç bir fərq qoymadan getdikcə yaxşılaşdırılmasının, həmçinin onların inkişafı və təhsil almasını təmin etməli, silahlı münaqişələrin uşaqlara fəlakətli və geniş miqyaslı təsirinə mənfi nəticələrinin qarşısını almalı, silahlı münaqişə şəraitində uşaqlara qəsd, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən məktəblərə bilavasitə hücumları pisləyir. Ermənistan Protokolun iştirakçısı olsa da, konvensiyaya əməl etmir.

Bu gün on minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqları

rını həyata keçirməyə davam edirlər. Təmas xətti boyunca yaşayan bir çox məktəbli rəsmi atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərdə iştirak edirlər.

Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quttereş Baş Assambleyanın 9 sentyabr tarixini Təhsilin Hücumlarından Beynəlxalq Müdafəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb. O, UNESKO və UNICEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb. Bu mənada bu ildən başlayaraq 9 sentyabr tarixinin Təhsilin Hücumlarından Beynəlxalq Müdafəsi Günü kimi qeyd edilməsi Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkən yüzminlərlə azərbaycanlı məktəblisinin səsinin daha geniş dünya ictimaiyyətinə çatmasına imkan verəcək.

Xarici İşlər Nazirliyinin Təhsilin Hücumlarından Beynəlxalq Müdafəsi Günü ilə əlaqədar açıqlamasında bildirilir ki, Uşaq Hüquqları konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair əlavə protokolu, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafəsi üzrə Cenevrə konvensiyalarının tərəfdaşı olan Azərbaycan qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir: "9 sentyabr tarixini Təhsilin Hücumlarından Beynəlxalq Müdafəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşdığı məsuliyyətini vurğulayırıq".

Açıqlamada vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin (822, 853, 874 və 884) tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirilməsinə imkan yaratmalıdır. Qeyd edilir ki, Azərbaycan bu xüsusda beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə güvənir.

Ceyhun Piriyev,
"iki sahil"

Rusiya Azərbaycanı "Qafqaz-2020" təlimlərinə dəvət edib

Rusiya "Qafqaz-2020" strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün 7 ölkədən, o cümlədən Azərbaycandan hərbiçilər dəvət edib.

"Report" "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

"Xəzər dənizi akvatoriyasında təlim epizodlarının həyata keçirilməsi üçün Azərbaycan və İran dəvət edilib", - A.Fomin xarici hərbi attaşələr üçün keçirilən brifinqdə söyləyib.

O, təlimlərin iki mərhələdə aparılacağını qeyd edib. Birinci mərhələdə hərbi idarəetmə orqanları şərti hərbi-siyasi vəziyyətdə hərbi əməliyyatları planlaşdıracaqlar. İkinci mərhələdə



çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları keçirməsi planlaşdırılır.

Təlimlər sentyabrın 21-dən 26-dək keçiriləcək.

DİN: BUZOVNADA SƏNAYE TƏYİNATLI TORPAQ SAHƏSİNİN ZƏBT OLUNMASI ARAŞDIRILIR



Sentyabrın 10-da Report informasiya Agentliyində "Polis və icra göz yumur, maklemlər isə tikib-satır" başlığı ilə yayımlanan məlumatda göstərilən xüsusatlar Bakı Şəhər Baş Polis İdarəsi (BŞPI) tərəfindən araşdırılıb.

Bu barədə "Report"a Daxili İşlər

Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Müəyyən edilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində "Azneft" İstehsalat Birliyi (İB) H.Z.Tağıyev adına Neft-Qaz Çıxartma İdarəsinin neft və qaz əməliyyatları aparılması üçün daimi istifadəsinə verilən sənaye təyinatlı torpaq sahəsində qanunsuz tikintinin aparılması barədə bu il avqustun 30-da həmin İB-dən Xəzər Rayon Polis İdarəsinə daxil olan müraciət üzrə müvafiq araşdırmalar aparılıb.

Araşdırmalar zamanı əraziyə baxış keçirilib, "Saxta arayış" və "Saxta torpaq sahəsinin döngə nöqtələri və kordinatları"ni hazırlayan şəxsin və ya şəxslərin dairəsinin müəyyən edilməsi, eləcə də mübahisəli torpaq sahəsinin dəqiq kordinatlarının müəyyən edilməsi üçün sorğular verilib, həmçinin iş üzrə şübhəli şəxslər cəlb olunmaq-la hazırda araşdırmalar davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.

NAZİRLİK: YOLUXMA FAKTI OLARSA, MƏKTƏB VƏ YA SİNİF BAĞLANA BİLƏR

Biz valideynlərə müraciət edərək bildiririk ki, övladlarınızın səhhətində hər hansı problem, virus infeksiyasına oxşar simptomları varsa, onları məktəbə gətirməyin.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-təربiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kimsə hərəti salan dərman atmaqla bina-ya keçə bilər: "Amma biz bu hallara tam olaraq nəzarət edə bilmərik. Bizdə gələcəkdə belə hal yaranarsa, Təhsil Nazirliyi yanında Operativ Qərargah yaradılacaq. Məktəbdə yoluxmalar olarsa, biz bunu bir-başına nəzarətə götürəcəyik və RGEM, Səhiyyə Nazirliyi ilə birlikdə nəzarət etməklə addımlarımızı müəyyən edəcəyik. Əgər yoluxma olarsa, biz hansısa məktəbin və ya lokal olaraq sinfin bağlanmasına qərar verəcəyik. Ona görə də valideynlərə müraciət edərək deyirik ki, xəstə uşaqlarını məktəbə göndərməsinlər".

"SAHİBKARLARIN I BEYNƏLXALQ ONLAYN FORUMU - BAKI 2020" KEÇİRİLƏCƏK



İlk dəfə olaraq "Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020" keçiriləcək.

Trend-in məlumatına görə, 22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)

dəstəyi ilə təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırmaq, sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən və biznesə yeni başlayan gənclərin motivasiya edilməsi, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır. Onlayn forum çərçivəsində mövcud pandemiya şəraitində fəaliyyətini davam etdirən sahibkarların uğur hekayələri paylaşılacaq, beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcəkdir.

Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.

"SA Consulting" MMC-nin təşkilatçılığı ilə keçiriləcək "Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020"-nin tərəfdaşları "Odlar Yurdu" Gənclər İctimai Birliyi, "SAT Group", Sosial Biznes Gənclər Mərkəzi, "Networking.az" biznes klubu, "Majlis Business Network" və "Avrasya Ekonomik İlişkiler Derneği"dır.

Forumda iştirak üçün son qeydiyyat tarixi 21 sentyabr saat 15:00-dır. Tədbirdə iştirak etmək üçün bu keçidə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır - <https://bit.ly/33e0toZ>

"AZƏRİQAZ"IN ƏHALİ ABUNƏÇİLƏRİNİN SAYI 2,3 MİLYONA ÇATIR




Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" istehsalat Birliyində əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyatına alınıb.

"Report"un "Azəriqaz"a istinadən verdiyi məlumata görə, bundan 4 961-i Bakı, Abşeron və Sumqayıt, 1 170-i isə regionların payına düşüb.

Bu ilin yanvar-avqust aylarında isə əhali sektoru üzrə qeyd edilmiş abonentlərin ümumi sayı 48 519-a bərabər olub. Beləliklə, hazırda "Azəriqaz"ın əhali abonentlərinin sayı 2 297 639 nəfər təşkil edir.

"Azəriqaz" həmçinin bəyan edib ki, bu il qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5 000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

İRAQ OPEC+ RAZILAŞMASINI TƏRK EDƏ BİLƏR



İraqda neft hasilatının həcmi azaldılmasına dair OPEC+ razılaşmasında qalmaqala bağlı yenidən müzakirələr başlayıb.

"Report" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Uzun illərdir ki, daxili siyasət qərarlaşdırılmasından və koronavirus pandemiyasından sonra İraqda neft hasilatının azaldılması nəticəsində maliyyə çətinlikləri ilə üzləşib.

OPEC-ə üzv ölkələr arasında II neft istehsalçısı olan İraq 2016-cı ildən OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmaya tam miqdarda əməl edə bilməyərək kvotalarından artıq neft istehsal edir.

"İraq həmişə inanıb ki, 2016-cı ilin dekabr ayında razılaşmadan çıxarılmalarda düzgün olmayıb" - deyərək OPEC-dəki mənbə qeyd edib.

İraq hökuməti tənəzzülə uğrayan neft sənayesini dirçəltməyə çalışdığı bir vaxtda başqa OPEC üzvlərinin gəlir əldə etməsindən, bazar paylarını artırdığından gileylənib.

Adı çəkilməyən yüksək rütbəli rəsmi şəxs OPEC+ çərçivəsində hasilatı azaltmaq öhdəliklərini bundan sonra da yerinə yetirmək, yoxsa 2021-ci ildən bu öhdəliyi xitam vermək barədə məsələ qaldırmağa dair Neft Nazirliyi ilə baş nazirin ofisi arasında fikir ayrılıqlarının olduğunu bildirib.


Ötən həftə dünya bazarında "Brent" markalı neftin 41 dollara qədər ucuzlaşması həm ABŞ dollarının bahalaşması, həm də İraqın öz öhdəliklərini bundan sonra da yerinə yetirəcəyinə dair şübhələrlə bağlı olub. Lakin neft tələbatının artması, eyni zamanda hasilatın ixtisarı nəticəsində qiymətlərin getdikcə qalxacağı, gələn il həтта 50 dollar həddini keçəcəyi qənaəti üstünlük qazanıb.

MƏLEYKƏ ABBASZADƏ RUS BÖLMƏSİ ÜZRƏ ALI MƏKTƏBLƏRƏ QƏBULDAN DANIŞDI


"Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1 102, birgə müsabiqəyə isə 2 090 plan yeri təqdim edilib".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bölməsinin abituriyentlərinin və onlar arasında yüksək bal toplayanların sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin əksəriyyətini Azərbaycan bölməsinin abituriyentləri tuturlar: "Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında kəskin fərq vardı. Azərbaycan və rus bölməsində ixtisaslar üzrə bal fərqi 100-150 idi. Biz bu il də rus bölməsi üzrə plan yerlərinə qəbulda həmin vəziyyəti gözləyirik, amma birgə müsabiqədə bu belə olmayacaq".



ERMƏNİ TERRORÇUSU ÖLÜB



Erməni terror təşkilatı ASALA-nın üzvü Abraam Tovmasyan Livanda avtomobil qəzasında ölüb.

"Report" "Novosti Armeniya"ya istinadən xəbər verir ki, məlumatı ASALA yayıb.

A.Tovmasyan təşkilatla 1980-ci illərin əvvəllərində qoşulub. Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib. O, 1983-cü il yanvarın 22-də Parisdə "Turkish Airlines"ın ofisinə qrup şəklində hücumda iştirak edib. 1985-ci ildə Livana qayıdıb. Terrorçunun ölümü ilə bağlı Ermənistanda matəm mərasimi keçiriləcək.

TÜRKİYƏ-AZƏRBAYCAN MEDIA PLATFORMASI: Geniş fikir və təcrübə mübadiləsi



Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə əməkdaşlıqda özünü təsdiq edir. Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə Ankara Bakıya dəstək ifadə edib, onu sona qədər müdafiə etdiyi kimi, Bakı da öz növbəsində Ankaranın bir sıra prinsiplial məsələlərdə bir nömrəli müdafiəçisi, dəstəkvericisidir.

Tarixin müxtəlif dövrlərində və günümüzdə də eyni tendensiya davam edir. Ən son Tovuz istiqamətində gedən döyüşlərdə Türkiyənin Azərbaycana yönəlmiş qardaş dəstəyi bu dostluq-qardaşlığın, əməkdaşlığın ən bariz nümunəsidir. Qeyd etdiyimiz kimi Azərbaycan da öz növbəsində Türkiyəni istənilən prinsiplial məsələlərdə dəstəkləyir və bununla bağlı birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ortaya siyasi iradə qoyulur. Prezident İlham Əliyev bu günlərdə Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqosu qəbul edərkən dövlət başçısı Yunanıstanın səfirinə açıq şəkildə bildirdi ki, biz heç bir tərəddüd etmədən Şərqi Aralıq dənizində baş verən son proseslərdə Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik: "Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqə mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyirəm ki, Türkiyə bizim üçün tək dəstək yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq".

Etiraf etmək lazımdır ki, Türkiyə və Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət - iki dövlət" ifadəsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi.

Təsadüfi deyil ki, bu birlik, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır.

Azərbaycan-Türkiyə əlaqələrinin, hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyəti önəmli rol oynayır. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfər edərkən İstanbulda bəzi görüşlər keçirdi. Xüsusilə də, Türkiyə Respublikası Prezident Administrasiyasının İnformasiya idarəsinin sədri Fəxrəddin Altun və Türkiyənin media rəhbərləri ilə keçirdiyi müzakirə iki ölkə münasibətlərinin gələcəyi baxımından olduqca vacibdir. İki ölkə nümayəndələri "Media Platformu" vasitəsilə institutlaşdırmağı qərarlaşdırmışdır. Hikmət Hacıyev bildirdi ki, televiziya kino sektorundakı bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qərəzli təbliğatın cavablandırılmasında əhəmiyyətli rol oynayacaq.

Ekspertlərin rəylərində də bu fikirlər öz əsasını tapır ki, Türkiyə-Azərbaycan Media Platformasının yaradılması olduqca strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb. Bu platforma çərçivəsində çox geniş fikir, təcrübə mü-

badiləsi aparmaq, mümkündür. Həm də, Türkiyə və Azərbaycanın öndə gələn media qurumları arasında əlaqələrin inkişafı ölkələrimizdə baş verən proseslərə daha operativ reaksiya vermək, cəmiyyətimizi dolğun məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, beynəlxalq münasibətlərdə və ikitərəfli münasibətlərdə medianın rolu olduqca vacibdir, çünki media ictimai rəyə birbaşa təsir edən, onu formalaşdırın və istiqamətləndirən rola sahibdir.

Bütün bu məsələlər İstanbulda rəsmi səviyyədə danışılıb və bu səfərdə, eyni zamanda, rəsmi dövlət mediasının rəhbərləri də iştirak edirdi. Həmçinin Türkiyənin Azərbaycanlı müşaviri Hüseyin Altınalan, Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaradılmasını şərh edərkən bildirdi ki, Azərbaycan və Türkiyə arasında media platformasının yaradılması hər iki dövlət üçün olduqca önəmlidir.

O qeyd edib ki, media ictimai fikrin yaradılmasında, eyni zamanda, toplumun idarə edilməsində və maarifləndirmə üçün çox önəmli bir vasitədir.

"İnformasiya bombardımanı" məruz qalan toplumlarda başlıca problem hansı xəbərin doğru, hansı xəbər isə yanlış olmasını ayırd etməkdir", - deyərək bildirdi.

Altınalan onu da əlavə edib ki, son zamanlar Türkiyə və Azərbaycan global güclərin, məkirli planlarına xidmət edən media qurumlarının qara propoqandasına məruz qalıb.

Türkiyəli diplomat bildirdi ki, Ermənistanın Azərbaycan ərazisinin işğalını leqal hesab edən, PKK-PYD terror təşkilatının iç üzünü gizlədən, Türkiyəni Şərqi Aralıq Dənizində apardığı seysmik araşdırmalarını aqressiv siyasət kimi qələmə verən xəbərlərin yayılmasını bu media qurumlarının fəaliyyətidir.

"Bu kimi neqativ halların qarşısını almaq üçün kütləvi maarifləndirmə məqsədi ilə həqiqətləri ortaya qoyan, global güclərin, qara propoqandası nəticəsində yaranan informasiya çirkabını qurudan ortaq bir platforma yaradılmalıdır. Bunun başlıca yolu da Azərbaycan və Türkiyənin bir çox sahədə olan işbirliyinin media sahəsində olan işbirliyində əks etməsidir. İstanbulda alınan qərar da məhz bunun üçün alınmışdır".

Nigar Orucova,
"iki sahil"

Deputatlarımız TBMM-in inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar



Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar. Burada deputatlara o dövrdəki hadisələr barədə geniş məlumat verilib.

Misirlə əməkdaşlıq əlaqələri müzakirə edilib



Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 11-də Misir Ərəb Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Adel İbrahimi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirlər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Misirin münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.

Səfir Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramova çatdırıb və onu ölkəsinə rəsmi səfərə dəvət edib.

Tərəflər ölkələrimiz arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiya-dan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

Nazir Misir səfirinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri, Ermənistanın davam edən təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son hərbi təxribatı, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti və bu yolla münaqişənin həlinə, eləcə də azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına maneə törətdiyi barədə ətraflı məlumat verib. Misir Ərəb Respublikası da daxil olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələrin müdaxiləsinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin zəruriliyi vurğulanıb.

Səfir Adel İbrahim öz növbəsində Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığını təmin edəcək

Azərbaycanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək iqtisadi strategiyasını düzgün müəyyənləşdirməsi davamlı uğurların əldə olunmasında stimulyerici amildir. Bunun üçün son 17 ildə əldə olunan uğurların miqyasına diqqət yetirmək kifayətdir. Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə yüksək dəyər verməsi bugünkü reallıqlarımıza, ən əsası Azərbaycanın qarşısındakı onilliklərdə dayanıqlı inkişafına hesablanmış addım kimi dəyərləndirilir. Son 17 ildə neft strategiyasının məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması fonunda davamlı inkişafın təmin edilməsi düzgün və möhkəm iqtisadi təməlin təsdiqidir. Prezident İlham Əliyevin 2011-ci ildə Azərbaycanın müstəqillik tarixinin 20-ci ilində əldə etdiyi uğurlara söykənərək təsdiqlədiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqaməti özündə ehtiva edən Strateji yol xəritələri müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "iki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli Fərmanının ləğv edilməsi barədə 2020-ci il 9 sentyabr tarixli Fərmanında da qeyd edildiyi kimi, son 20 ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinglərdə xeyli irəliləyib, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlib. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərəcarpacaq dərəcədə yaxşılaşıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq prezident seçildikdən sonra



keçirilən andiçmə mərasimində qarşısındakı dövrün prioritetlərini açıqlayarkən bildirib ki, əməkdaşları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Təbii ki, bu addım ölkənin iqtisadi inkişafı ilə sıx bağlıdır. Həmçinin bu təzisin də diqqətə çatdırılıb ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Son 17 ildə atılan addımların məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi mövqeyini möhkəmləndirməklə yanaşı, beynəlxalq maliyyə qurumlarının hesablarında ən inşaatçı ölkələr sırasında qərarlaşıb.

Baş redaktor bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli dövlətə çevrilməsidir ki, artıq bunlar realıqdır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar, regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq 4,8 faiz səviyyəsindədir.

"Atılan hər bir addım dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını təsdiqləyir, - söyləyən V.Rəhimzadə qeyd edib ki, təkcə pandemiya dövründə insanların sağlamlılığının qorunması ilə yanaşı, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət idarəetmə sistemində təkmilləşmələr, sosial-iqtisadi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi pandemiya dövrünün real

lıqları sırasında xüsusi yer tutur. Məhz bu kimi tədbirlər, gələcəyə hesablanmış addımlar ölkəmizin hər bir çətinlikdən uğurla, az itki ilə çıxmasını şərtləndirir.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin məlum Fərmanında əksini tapan bu məqama da xüsusi diqqət yönəldib ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım tempirlərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlayan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəaliyyətin məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaradıb. Əldə edilmiş sosial-iqtisadi göstəricilərin qlobal mühitdə davamlı olaraq saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Milli iqtisadi inkişafın qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

Baş redaktor vurğulayıb ki, iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyasının formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməyə hədəflənib: "Dövrün tələblərinə uyğun təkmilləşmə, atılan addımlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqla yeni məqsədlərin gündəmə gətirilməsi ilə uzlaşır. Müqayisəli təhlil aparsaq, Prezident İlham Əliyevin məlum Fərmanı ilə 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Maliyyə Sabitliyi Şurasının əsas missiyası makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Artıq 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın səmərəliliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib - Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub.

Hazırkı əlverişsiz qlobal mühitdə əsas məqsəd son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlər yaratmaqdır. Dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır, - deyir V.Rəhimzadə vurğulayıb.

Baş redaktor qeyd etdiyi məqamlar əsasında bu ümumiləşdirməni aparıb ki, dövlətimizin uğurlu iqtisadi siyasəti nəticəsində iqtisadi Şura da qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olacaq, postpandemiya dövrünün hədəfləri real həyatda öz əksini tapacaq.

İQTİSADİYYAT NAZİRLİYİ: 114 OBYEKTDƏ EPİDEMİYA ƏLEYHİNƏ REJİMİN TƏLƏBLƏRİ POZULUB

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 10-da keçirilən monitoringlər zamanı Sabunçu rayonunda Əbil Nəsirova məxsus meyvə-tərəvəz mağazasında, "Dokta" MMC-yə məxsus "Aptek"də, Xətai rayonunda "Coffeemania" işə obyektində, "Marlin gözəllik salonu"nda, Nəsimi rayonunda "U-Tani restoran"da, "Salxım kafe"də, "Körpü kafe"də, "İlqar əminin basdırma döneri"ndə, "Badam çay evi"ndə, Binəqədi rayonunda "Tural market"də, "Hollywood restoranı"nda, "Antrikot kafe"də, "Vi-may-Med tibb mərkəzi"ndə, Nizami rayonunda "Best ərzaq mağazası"nda, "Məkan ərzaq mağaza-

zasi"nda, "Park mall geyim mağazası"nda, "Beercode pub"da, "Biz bizə restoran"da, "Zeytun aptek"də, Qaradağ rayonunda Bəxtiyar Məmmədova məxsus kafedə, Ceyhun Əzizova məxsus mağazada, Xəzər rayonunda "Hovuz market"də, Atif Fərzizadə məxsus "Dam örtükləri mağazası"nda, İsrail Rzayevə məxsus "Məktəbli ləvazimatı" mağazasında, Suraxanı rayonunda "Güləy market"də, "Oba market"də, "Azad kafe"də, Atakişi Şahbazova məxsus telefon dükənində, Yasamal rayonunda "Gəncə məhsulları mağazası"nda, "Dönəriyyə dönerxana"da, Səbail rayonunda "Te-leqüllə restoran"da, "Beyran restoran"da, "Pizza inn kafe"də, "Bül bül kafesi"ndə, Nerimanov rayo-



nunda "Adentta" MMC-yə məxsus "Mağaza-Anbar"da, "Vinni kulinariya" işə obyektində, Sumqayıt şəhərində "Şahin inşaat mağazası"nda, "Aytac market"də, Mələhət Məmmədovaya məxsus "Qadın bərbərxana xidməti"ndə, Abşeron rayonunda "Limon market"də, Şahin Niftaliyevə məxsus "Toxum, gübrə və xırdavat mağazası"nda, "İstanbul malları" mağazasında, ümumilikdə, 114 obyektə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalər Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB



Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi (RiB) əməkdaşlığa dair memorandum imzalayıb.

AZƏRTAC xəbər verir ki, əməkdaşlığa əsasən, RiB nümayəndələri və könüllülərinin apardıqları monitorinqlər, ictimai nəzarət tədbirləri, sorğular və müşahidələr nəticəsində əldə olunan informasiya və təkliflər barədə icra hakimiyyəti ilə məlumat mübadiləsi aparılacaq, birgə layihələr, tədbirlər və sosial aksiyalar həyata keçiriləcək.


Memorandum çərçivəsində birgə fəaliyyətin məqsədi vətəndaş müraciətləri və təkliflərinin həlli, sosial, intellektual inkişaf və digər istiqamətlərdə ölkədə aparılan işlərə, Bakı şəhərinin sosial-iqtisadi, ictimai və mədəni inkişafına töhfə verməkdir. Həmçinin gənclərin fərdi inkişafı və səmərəli məşğulluğunun təmin edilməsi, onlarda sosial məsuliyyət, vətənpərvərlik, humanizm kimi dəyərlərin möhkəmləndirilməsi ilə bağlı tədbirlər keçiriləcək.

UNEC BRENDİ RUSİYADA DA TANINDI

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətləri tərəfindən də tanınıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əhatə dairəsini gündən-günə genişləndirən UNEC daha öncə Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə və Estoniyada qeydiyyatdan keçib.

Artıq 9 ölkədə tanınan dünya təhsil məkanında mövqeyini gücləndirməkdə davam edir.



"AZERİ LIGHT"İN QIYMƏTİ UCUZLAŞIB



Azərbaycan neftinin qiyməti ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 40,89 dollar

təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BİRJALARDA NEFTİN QIYMƏTİ

Dünya birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE



("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,06 dollar geriləyərək 40 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 37,30 dollar olub.

MƏKTƏBLƏRDƏ YEMƏKXANALAR FƏLİYYƏT GÖSTƏRMƏYƏCƏK



Məktəblərdə yeməkhanelər fəaliyyət göstərməyəcəkdir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin təsdiq olunmuş "Xüsusi karantin

rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında nazirin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, əyani təhsil alanlar tənəffüs vaxtı qidalanmaq üçün özləri ilə yemək gətirə bilərlər.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal nəticəsində minlərlə uşaq təhsil almaq hüququndan məhrum edilib

Könül Nurullayeva: Mövcud vəziyyət bir daha beynəlxalq ictimaiyyətin Ermənistanın işğal siyasətinin nəticələrinə diqqət yetirməyi, təcavüzkar ölkəyə məsuliyyətini xatırlatmağı tələb edir

BMT tərəfindən 9 sentyabrın Təhsilin Hücumlarından Beynəlxalq Müdafiəsi Günü kimi təsis edilməsi haqqı qəzetə çox aktual və vacib məsələdir. Burada ilk növbədə söhbət mövcud çətinliklərə rəğmən uşaqların təhsil almaq hüququnun qorunub saxlanmasıdır. Azərbaycan Uşaq Hüquqları Konvensiyası və Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolu, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərkibindədir.

Bu fikirləri "iki sahil"ə açıqlamasında Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva deyib.

Könül Nurullayeva bildirib ki, ölkəmiz qətiyyətlə uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir. Təəssüflə qeyd etməliyik ki, Ermənistanın işğalçılıq siyasətinin təhsil sahəsinə vurduğu zərər humanitar terrorun tərkib hissəsidir. Məhz bu işğal siyasəti nəticəsində minlərlə uşaq öldürülüb və ya təhsil almaq hü-



ququndan məhrum edilib. Bu işğal siyasəti eyni zamanda Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. İşğal olunmuş ərazilərimizdə 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir. Ermənistan cəbhə xəttinə yaxın bölgələrdəki mülki əhalini, xüsusilə uşaqları intensiv olaraq atəşə tutur. Təsədüfi deyil ki, atəşkəs dövründə 40-a yaxın uşaq erməni snayperinin qurbanı olub. 2017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində

qətlə yetirilən 2016-cı il təvəllüdü Zəhra Quliyevanın urək ağrısından fotoları dünya mediasında da yayılıb və beynəlxalq ictimaiyyət bu foto-faktlar əsasında Ermənistanın terrorçu mahiyyətini bir daha görmüş oldu.

Könül Nurullayeva deyib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəbə ciddi ziyan dəyib. Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb isə dağıdılıb. Bir sözlə, bu gün BMT-nin təmsilində dünyanın ən ali qurumunun təhsil hücumdan qorumağın yollarını axtardığını görürük. Azərbaycan isə 30 ilə yaxındır məhz öz imkanları hesabına Ermənistanın həm də təhsil sahəsinə vurduğu zərər aradan qaldırır. Mövcud vəziyyət bir daha beynəlxalq ictimaiyyətin Ermənistanın işğal siyasətinin nəticələrinə diqqət yetirməyi, təcavüzkar ölkəyə məsuliyyətini xatırlatmağı tələb edir. Rəsmi Bakının bəyan etdiyi kimi, həm işğalçı ölkə, həm BMT başda olmaqla bütün beynəlxalq qurumlar anlamalıdır ki, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan birbaşa məsuliyyət daşıyır.

Yol mədəniyyətdir...

İNKİŞAF VƏ TƏRƏQQİ YOLLARDAN BAŞLAYIR



Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr həyata keçirilir. Yol şəbəkəsinin yenidən qurulması, yeni yolötürücülərinin, körpülərin, tunellərin, yerüstü və yeraltı piyada keçidlərinin inşa edilməsi də bunun sübutudur. Ulu Öndər vaxtilə böyük uzaqgörənliklə söylədiyi "yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" sözləri hər zaman öz aktuallığını saxlamaqdadır.

Bu gün ulu öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyev bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Təsədüfi deyil ki, son 17 il ərzində dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün neinki paytaxt Bakı şəhəri, res-

publikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxalq standartlara cavab verən yollar çəkilib. Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmini istiqamətində böyük layihələr reallaşdırılır. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin hələ 2015-ci il 28 dekabr tarixində imzaladığı Sərəncamı respublikanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin operativ həllinə güclü təkən verib. Bu Sərəncamın imzalandığı vaxtdan keçən qısa zaman ərzində yeni avtomobil yolları, küçə və prospektlər tikilib, habelə yenidən qurulub təmir olunub. Nəzərə çatdıraq ki, ötən 16 il ərzində ölkənin paytaxtında 113 piyada keçidi istifadəyə verilib ki, onlardan 41-i yerüstü, 72-si isə yeraltı piyada keçididir. Bununla yanaşı, ölkə əhəmiyyətli magistral yollarda da 64 yeraltı və yerüstü piyada keçidi inşa edilib. Həmçinin Qəbələ, Quba, Zaqatala ra-

yonlarının hər birində piyada keçidləri tikilərək əhalinin ixtiyarına verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə yeni piyada keçidlərinin inşası həyata keçirilir. Göründüyü kimi, dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanıb. Prezident İlham Əliyev hər dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak edib, öz dəyərli tapşırıq və tövsiyələrini verib.

Elə bu günlərdə Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirakı ilə məhz bunların uğurlu davamı kimi qiymətləndirilib. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsbədlərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Dövlət başçısına məlumat verilib ki, ümumi uzunluğu pandustlarla birlikdə 180 metr olan keçid üç dayağ üzərində torşəkilli metal konstruksiyalardan quraşdırılıb. Onun orta hissəsinin uzunluğu 52, eni 4,5 metrdir. İtaliyalı dizaynerin təxəyyülünün məhsulu olan bu keçidin konstruksiyaları yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Yerüstü piyada keçidi tikilərək ətrafdakı yaşayış massivini, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçidin istifadəyə verilməsi bu yoldan istifadə edən insanların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

Məsumə Babayeva,
"iki sahil"

İqtisadi siyasətin yeni idarəetmə modeli

SOSIAL-İQTİSADI İNKİŞAFIN SÜRƏTLƏNDİRİLMƏSİNİ VƏ MİLLİ İQTİSADIYYATIN MÜASİRLƏŞDİRİLMƏSİNİ HƏDƏFLƏYƏN NÖVBƏTİ TƏŞƏBBÜS



Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət sayəsində hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşısında duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın. Bu baxımdan müasir Azərbaycan iqtisadiyyatı son 17 ildə həyata keçirilmiş tədbirlərin, fədakar zəhmətin nəticəsi kimi qiymətləndirilməli və 2025-ci ilədək modernləşmiş iqtisadiyyatın fundamental əsası kimi qeyd olunmalıdır.

Məlumdur ki, dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli Fərmanının ləğv edilməsi barədə" Fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, son 20 ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilən sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinglərdə xeyli irəliləyib, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlib. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərəcarpacaq dərəcədə yaxşılaşıb.

Fərmanla 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Xatırladaq ki, 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkədəki yeni iqtisadi situasiya ilə bağlı idi. Belə ki, qlobal iqtisadi böhrandan irəli gələrək dünya bazarlarında neftin qiymətinin düşməsi, iki dəfə devalvasiyaya gəldikləri və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərbəst tədbirlər görməyə vadar etdi. Bu mənada Maliyyə Sabitliyi Şurasının əsas missiyası adından da göründüyü kimi, makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması nail olmaq idi. 2015-ci ildən makroiqtisadi göstəriciləri onu deməyə əsas verir ki, yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda

ölkənin maliyyə bazarı sabitləşib - Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub.

Ekspertlərin fikrincə, bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 12 milyard 75,9 milyon manata, xərcləri isə 7,1 faiz artaraq 11 milyard 730,8 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 345,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1 faizinə bərabər olub. Daxilolmaların 20,75 faizi əlavə dəyər vergisi, 12,42 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,67 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,65 faizi fiziki şəxslərin gəlir vergisi, 3,48 faizi aksizlər, 1,39 faizi sadələşdirilmiş vergi, 1,85 faizi vergilərin digər növləri, 50,79 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard ABŞ dolları təşkil edir. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi isə avqustun 1-nə 6 milyard 468,7 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 32,4 milyon dollar çoxdur. Dövlət Neft Fondunun cari ilin ilk rübünün sonuna 41 milyard 349,5 milyon dollara bərabər olan aktivləri iyun ayının sonuna 1 milyard 873,8 milyon dollar artaraq 43 milyard 223,3 milyon dollara bərabər olub.

Təəssüflə qeyd etməliyik ki, 2019-cu ilin sonlarından başlayan koronavirus pandemiyası ilə bağlı əksər ölkələrdə sosial-iqtisadi fəaliyyətin məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışlar qoyur. Qlobal böhran və pandemiya

şəraitində milli iqtisadi inkişafın qarşısında duran əsas vəzifə strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etməkdir. Bunlara nail olmaq üçün ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılması vacibdir. Bu baxımdan Şuranın qarşısında qoyulan qlobal məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbə və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir. İqtisadi Şura, eyni zamanda, ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən proseslər öyrənilməli, ölkə iqtisadiyyatında yaranan biləcəkdir daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlməli qabaqçılıq tədbirlərin görülməsi üçün təkliflər hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Fərmana əsasən, İqtisadi Şura, həmçinin postpandemiya dövründə Azərbaycanın milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına, səmərəli tənzimləmə və hüquqi təbiiqetmə praktikasını əldə etməlidir.

Xatırladaq ki, sentyabrın 10-da Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib. Baş Nazir Əli Əsədov çıxışı zamanı bildirdi ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. İqtisadi Şuranın Prezidentin Fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilatı, iqtisadi və maliyyə imkanları var. Prezidentin tapşırığına əsasən İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbə yeni dövr iqtisadi siyasətin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin

yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır. Baş Nazir vurğulayıb ki, Prezidentin Fərmanında İqtisadi Şuraya iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlanması tapşırılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir: "Nəzərə alsaq ki, İqtisadi Şura yalnız pandemiya və xarici şokların təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda, fərqli sektorlarda qiymətləndirmənin aparılması, bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək. İqtisadi Şura investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı təkrar paket hazırlayacaq və xarici sərmayenin cəlb edilməsi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq. Bu da ölkədə biznesin dəstəklənməsi baxımından önəmlidir. Digər tərəfdən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi Şura tərəfindən sektorlardakı mövcud vəziyyətin qiymətləndirilməsi həm də təkliflərin hazırlanması baxımından çox vacib hesab olunur. Çünki vəziyyəti qiymətləndirdikdən sonra real təkliflərin hazırlanması və həyata keçirilməsi mümkündür".

Beləliklə, deyilənləri yekunlaşdıraraq, belə bir qənaət gəlmək mümkündür ki, Azərbaycan hökumətinin yürütdüyü müasir iqtisadi siyasət səmərəli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya bəhrələrindən sonra dinamik inkişafını davam etdirmişdir.

Yaqut Ağaşahqızı, "iki sahil"


Mustafa Şentop:

AZƏRBAYCAN PREZİDENTİNİN YUNANISTAN SƏFİRİNİ QƏBUL EDƏRKƏN SÖYLƏDİYİ SÖZLƏR TÜRKİYƏNİN 83 MİLYONLUQ ƏHALİSİNİN QƏLBİNƏ SU SƏPDİ

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındaymış və Azərbaycana istənilən məsələdə dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Səhibə Qafarovanın başçılığı ilə Ankarada səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə ifadə edib.

Mustafa Şentop deyib: "Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi. Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürümüzü bildiririk".



TƏDRİS ÜÇÜN YENİ QAYDALAR HAZIRLANAÇAQ

Noyabrın 2-dən sonra tədris üçün yeni qaydalar hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin təsdiq olunmuş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-təbiiyyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, yeni qaydalar haqqında hələ müəyyən fikir irəli sürmək olmaz. Yeni qaydalar virusun yayılma dərəcəsinə uyğun müəyyən ediləcək.

Elçin Şıxlı:

TÜRKİYƏ-AZƏRBAYCAN MEDIA PLATFORMASI ÜMUMİ BİR MƏQSƏD ORTAYA QOYMALIDIR



"Türkiyə-Azərbaycan media platforması ümumi bir məqsəd ortaya qoymalıdır və bu istiqamətdə böyük addımlar atılmalıdır".

Bu fikirləri "Yeni TV"-nin canlı yayımında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

O vurğulayıb ki, bu platforma vasitəsilə ölkələrimizin mövqeyini və istəklərini dünyaya daha rahat çatdırmaqla yanaşı, "Biz bu platforma vasitəsilə beynəlxalq ələmə çıxış imkanlarımızı artırırıq. Düşünürəm ki, bu platforma çoxdan olmalı idi. İndiyə qədər müxtəlif səviyyəli niyyət protokolları imzalanıb. Amma bunlar indiki səviyyədə olmayıb. Yeni qəzetlər səviyyəsində olub. Belə başa düşürəm ki, yeni platformanın yaradılması dövlətlərə əsas istəkdən irəli gəlib. Dünya Türkiyəni və mediasını bizdən daha yaxşı tanıyır. Bundan istifadə etməliyik. İndiyə kimi niyə istifadə etməmişik? Bu da ayrıca bir sualdır. Amma gec də olsa, proses başlayıb".

E.Şıxlı qeyd edib ki, hər bir dövlətin informasiya strategiyası fərqlidir: "Biz bir çox hallarda xəbər vermək əvəzinə təbliğat və təşviqatla məşğul oluruq. Bu isə sadəcə reklamdır. Yaxşı jurnalist üçün vacib məsələlərdən biri də yüksək səviyyədə dil və paralel olaraq jurnalistikanı dərinləndirməkdir".

Azərbaycan Jurnalistlər Birliyinin sədri bildirdi ki, Türkiyə mediası çox rəngarəngdir: "Məsələn, hansısa bir fransız xanım gəzinti zamanı telefonunu 1500 kilometr hündürlükdən düşürür. Bu məlumatın 5 dəfə anons edilməsi mənim üçün xəbər deyil. Bəzən bizim televiziyaalarda da belə hallar olur. Auditoriyaya o qədər mənasız və yüngül şeylərə öyrətməmişik ki, artıq tamaşaçı ciddi hadisələrə fikir vermir. Bəzən elə olur ki, deyirlər bəs bu məsələ ilə bağlı niyə xəbər verməmişdiniz? Bizə cavabında bildirmişik ki, məlumatı vermişik sadəcə sizin başınız şouya qarşılığında oxuya bilməmişiniz. Biz hansısa müğəni və aktyoru gündəmə gətirməliyik. Onlar qədərində mediada yer almalıdırlar".

Yeni media platforması hansı istiqamətləri əhatə edəcək?

Azərbaycan-Türkiyə münasibətləri daim ən yüksək səviyyədə müzakirə olunur, hər iki dövlətin maraqlarına uyğun qərarlar qəbul olunur.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Burada əsas məqsəd Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanınmasını genişləndirməkdir. Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə keçirilən görüşlərdə bir daha vurğulanı ki, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.

Ümumiyyətlə, Azərbaycan-Türkiyə birgə media platformasının yaranması çox əhəmiyyətli

bir prosesin başlanğıcıdır. Çünki Azərbaycan ilə Türkiyə arasında media əməkdaşlığı sahəsində yeni bir mərhələnin açılmasına sözün həqiqi mənasında ehtiyac var.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında nümayəndə heyəti İstanbulda danışıqlar apararkən yayılan rəsmi məlumatlar artıq nəticə çıxarmağa əsas verir ki, yeni mərhələdə iki ölkənin media əməkdaşlığı və yeni media platforması özünü hansı istiqamətlərdə göstərəcək. Qətiyyətlə demək olar ki, təqdim olunmuş əməkdaşlığın çərçivəsi çox cəlbədicə və perspektivlidir. Bunlar Azərbaycan-Türkiyə mediası arasında informasiya mütəxəssis mübadiləsinin aparılması, iki ölkənin qanuni mənafələrinin həm beynəlxalq müstəvidə, həm də daxili siyasət müstəvisində sosial media qaynaqları tərəfindən müdafiəsində əməkdaşlığın dərinləşdirilməsi və ümumilikdə, yeni media əməkdaşlıq platformasının ortaya qoyulmasıdır. Təbii ki, bunlar çox perspektivlidir. Bu istiqamətlərdə həyata keçiriləcək işlər həqiqətən iki ölkə arasında hərtərəfli əməkdaşlığın, o cümlədən də media əməkdaşlıqlarının daha da dərinləşməsinə



öz töhfəsini verəcək. Məsələ burasındadır ki, Azərbaycan ilə Türkiyə indiki şəraitdə münasibətləri dərinləşən və genişlənen bir xətt üzrə gedir. Keyfiyyət dəyişmələri var.

Xüsusilə də Tovuz hadisələrindən sonra Türkiyənin Azərbaycanın müdafiəsi ilə bağlı mövqeyi daha qətiyyətli və konkret şəkildə ortaya qoyuldu. Türkiyənin dövlət rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bütün vasitələrlə müdafiə olunmasında sona qədər iştirak edəcəklərini birmənalı bəyan etdilər. Bu, sözsüz ki, keyfiyyətcə tamamilə yeni bir nümayişdir. Daha sonra

Azərbaycan Prezidenti Yunanistanın ölkəmizə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfirini qəbul edərkən Türkiyənin Aralıq dənizində qanuni mənafələrinin müdafiəsi ilə bağlı ortaya çox konkret mövqe qoydu. Dövlət başçımız birmənalı şəkildə Azərbaycan-Türkiyə münasibətlərinin sadəcə əməkdaşlıq prinsipi üzərində qurulmadığını, bunun həm də pozulmaz əbədi bir qardaşlığa söykəndiyini qəti şəkildə ifadə etdi. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərində həqiqətən yeni bir mərhələnin içində olduğumuz qənaətinə gəlməyinə əsas verir. Təbii ki, belə

şəraitdə medialar arasında əməkdaşlıq bu proseslərdən qəti şəkildə kənar qala bilməz. Əksinə, medialar arasında əməkdaşlığın gücləndirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən qardaşlıq müstəvisində daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcək. Həmçinin nəzərə alsaq ki, həm də Azərbaycan cəmiyyəti indi müəyyən bəlli mərkəzlərdən informasiya hücumuna daha çox məruz qalır. Bir çox hallarda Azərbaycanın və Türkiyənin qanuni dövlət mənafələri xüsusilə beynəlxalq münasibətlər müstəvisində çox hədəfə çıxarılır. Belə şəraitdə iki ölkə ictimaiyyətinin bu iki dövlətin apardığı siyasətin mahiyyəti barədə doğru-düzgün məlumatlandırılması, maarifləndirilməsi və xalqların arasında iki dövlətin rəhbərlərinin apardığı siyasətlə bağlı çox düzgün mövqenin formalaşdırılmasına böyük ehtiyac var.

Bəzi dünya mərkəzləri bu gün həm Türkiyədə hakimiyyətlə xalqın, həm də Azərbaycanda hakimiyyətlə xalqın münasibətlərini pozmaq, gərginləşdirmək üçün müəyyən informasiya taktikalarından istifadə edirlər. Belə şəraitdə bu cəhdləri neytrallaşdırmaq üçün iki ölkənin media orqanlarının əməkdaşlığının dərinləşdirilməsinə ehtiyac var. Bu nöqtəyi nəzərdən Azərbaycan Prezidentinin İstanbulda media platforması çərçivəsində səlahiyyətli missiya göndərməsi yaranmış şəraitin tələblərinə çox həssas və dəqiq bir cavab kimi qiymətləndirilə bilər.

✍️ Cavid Əkbərov,
"iki sahil"

Rusiyanın Ermənistan qaz zərbəsi



Başpözüq Ermənistan hakimiyyətinə rəhbərlik edənlərin iki ildən artıq müddətdə erköyünlüklə həyata keçirdikləri "mərkəzdənqaçma əməliyyatları" görünür Rusiyanın hakim dairələri tərəfindən qəbul olunmur. Açıq hiss olunur ki, Kremldə baş nazir Nikol Paşinyanın qərb yönümlü sayıqlarına daha dözmək fikrində deyillər. Xatırladaq ki, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə belə Rusiyadan alınan qaz yanacağına qiymətinin aşağı salınmasına çalışırdı. O, Rusiya prezidenti Vladimir Putinlə bununla bağlı bir neçə dəfə danışıqlar aparsa da, hər dəfə mənfəi cavab alıb. Buna cavab olaraq Paşinyan Putinin eks-prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı istəyinə əməl etməyib. Əksinə, həbsxanada Koçaryan üzərində nəzarəti daha da möhkəmləndirib.

Mövzuya qayıdaraq qeyd etmək lazımdır ki, Ermənistan qaz yanacağını Rusiyadan alır və bu ölkənin qaz təsərrüfatı müxtəlif ölkənin məşhur "Qazprom" şirkətinin tabeliyindədir. O cümlədən "Qazprom Ermənistan" şirkəti də rusların əmlakı hesab olunur. Ona görə də hakimlik edən "Qazprom" Ermənistanda iqtisadi böhrandan sui-istifadə edərək sahibi olduğu bu törə-

mə müəssisəsinin əməkdaşlarının əmək haqlarını 20 faiz azaldıb, minə yaxın əməkdaşı işə işdən çıxarıb.

Bu barədə "Sputnik Ermənistan" saytı məlumat yayıb və yeni "cəza"nın qıcıq yaratdığını bildirib. Şirkətin mətbuat xidmətindən isə verilən məlumatda deyilir ki, belə bir "cəza" Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Üzrə Milli Komissiyasının qaz tariflərini kəskin şəkildə artırmaq qərarı ilə bağlıdır.

"Qazprom Ermənistan" rəhbərliyi orta tarifə görə qazın hər min kubmetri üçün 255,06 dollar qiymətini ucuz hesab edərək, onu 283,14 dollara qaldırmağı təklif edib. Lakin tənzimləyici qurum qiyməti yalnız 266,71 dollara qaldırıb. Qazın hər kubmetrinin daha 11 dollar qaldırılması yüz milyonlarla dram pul deməkdir və onuz da həyat şəraiti ağır olan ermənilərin sosial vəziyyətinə pis təsir edəcəkdir.

Lakin əslində ev təsərrüfatları üçün qazın qiyməti ümumiyyətlə dəyişməyib, iri müəssisələr və aqrobiznes üçün isə məbləğ "Qazprom Ermənistan" şirkətinin tələb etdiyindən az artıb.

Qərarın qəbul edildiyi gün, bu il iyulun 19-da, şirkətin baş direktoru Qrant Tadevosyan müəssisədə əmək haqları və maliyyə vəsaitləri arasında disbalansın yaranacağını bildirib. O bu vəziyyətin nə vaxt düzələcəyi barədə heç bir nikbin proqnoz verə bilməyəcəyini də deyib. Beləliklə, yaxınlaşan soyuq günlərdə və qışın dondurucu şaxtalarında Ermənistan əvvəlki illərdəkindən də çətin vəziyyətə düşəcəkdir. İndidən ajiotaj yaşayan ermənilər əfəl və fərsiz baş nazir Nikol Paşinyan hakimiyyətinin komandasına inamlarını tamamilə itirməkdədirlər. Çünki onlar anti-Rusiya əhval-ruhiyyəli Paşinyanın nəyəyə əncam çəkəcəyinə inanmırlar.

✍️ Vəli İlyasov,
"iki sahil"

Müdafiə Nazirliyi: HƏRBÇİLƏRİN GUYA ERMƏNİ KƏŞFİYYATÇISINI TUTDUQLARINA GÖRƏ CƏZALANDIRILMALARINI BARƏDƏ MƏLUMATLAR YALANDIR

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi erməni kəşfiyyatçısını tutduqlarına görə guya xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin hərbiçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır: "Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərirlər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib."



Deputat: İQTİSADI ŞURA MÖVCUD İMKANLARIN GENİŞLƏNDİRİLMƏSİNƏ NAIL OLACAQ



Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

"Nəzərə alsaq ki, İqtisadi Şura yalnız pandemiya və xarici şokların təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda, fərqli sektorlarda qiymətləndirmənin aparılması, bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək. İqtisadi Şura investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı təkrar paket hazırlayacaq və xarici sərmayənin cəlb edilməsi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq. Bu da ölkədə biznesin dəstəklənməsi baxımından çox vacibdir. Digər tərəfdən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi Şura tərəfindən sektorlardakı mövcud vəziyyətin qiymətləndirilməsi həm də təkliflərin hazırlanması baxımından çox vacib hesab olunur. Çünki vəziyyəti qiymətləndirdikdən sonra real təkliflərin hazırlanması və həyata keçirilməsi mümkündür. Digər vacib məsələ İqtisadi Şuranın il-də iki dəfə Prezident İlham Əliyevə hesabat verməsidir. Bu, həm İqtisadi Şuranın məsuliyyətliliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi baxımından önəmlidir. Bu da ondan xəbər verir ki, İqtisadi Şuranın fəaliyyəti birbaşa ölkəmizin başçısının nəzarətində olacaq", - deyə deputat qeyd edib.



Gənclər Prezidentin daxili və xarici siyasətini dəstəkləyir



Son günlər Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilməsi, qeyri-qanuni məskunlaşma və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ölkədə, xüsusilə də gənclər arasında çox böyük narazılığa səbəb olmuşdur.

Bu baxımdan 89 sayılı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev təşəbbüsü və ərazidəki gənclərin iştirakı ilə "Gənclər Prezidentin daxili və xarici siyasətini dəstəkləyir" mövzusunda onlayn videokonfrans keçirilib. Görüşdə Göyçay və Ağdaş rayonundan 30-dan artıq fəal gənc iştirak edib.

Məzahir Əfəndiyev videokonfransda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktuallığını diqqətə çatdıraraq, gənclərə vətənpərvərlik hissəsinin aşılanmasının hər bir xalqın sabahını təmin edən amillərdən olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb: "Ulu Öndər gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bu işlər Prezident İlham Əliyev tərəfindən davamlı olaraq bu gün də uğurla həyata keçirilir."

Cənab Prezidentin dayanıqlı inkişafın lokomotivi rolunu oynayan gənclərin inkişafına xüsusi həssaslıqla yanaşdığını bildiren M.Əfəndiyev kadr hazırlığında onların potensialından geniş istifadə olduğunu və gələcəkdə ölkənin idarə edilməsi

yükünün əsasən yeni nəslin üzərinə düşəcəyini vurğulayıb.

Gənclərə müraciətində deputat karantin və postpandemiya dövründə həm qlobal, həm də ölkə miqyasında gedən proseslərdə gənclərin vacib rolunu vurğulayaraq, onların fəal iştirakı və innovativ yanaşmalarının əhəmiyyətini qeyd edib. Həmçinin Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus təhlükəsinə qarşı aparılan effektiv mübarizə, əhalinin sağlamlığı, sosial müdafiəsi məsələlərinə göstərilən qayğı və ölkə iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində atılan addımlar da alqışlanıb.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hadisələrlə bağlı videokonfransda səslənən fikirlər bir daha Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişdiyini və onların işğal altında olan torpaqlarımızı mənfur düşməndən hər an azad etməyə hazır olduqlarını göstərdi.

Çıxış edən Qarabağ qazisi Aprel döyüşlərinin iştirakçısı İlham Məmmədov gənc nəslin Vətəninə, doğma Azərbaycana bağlı olmasından danışdı: "Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik təqdirləyicidir, bu da gənclərimizin monolitliyinin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinin, mübarizliyinin təsdiqidir."

Sonda gəncləri maraqlandıran sualları cavablandıran M.Əfəndiyev müasir gəncliyi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və davamlı inkişafı istiqamətində daha fəal olmağa və cənab Prezidentin "Biz birlikdə güclüyük" devizinə əməli töhfə verməyə səsləyib.

Orxan Vahidoğlu,
"iki sahil"

Çin ABŞ diplomatlarına məhdudiyətlər tətbiq etməyə başlayır

Rəsmi Pekin ABŞ-ın Çindəki səfirliyinin, Honkonqdakı diplomatik nümayəndəliyi də daxil olmaqla baş konsulluqlarının əməkdaşlarına bəzi məhdudiyətlər tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi Pekin bu addımını Vaşinqtonun sentyabrın əvvəlində Çin diplomatlarına münasibətdə qəbul etdiyi oxşar qərara cavab olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ABŞ-ın həmin qərarının beynəlxalq hüquq və münasibətləri tənzimləyən əsas normaları pozduğunu, həmçinin Çin-ABŞ münasibətlərinə ciddi əngəl törətdiyini bildirib. XİN rəsmisi Pekinin bu qərarının Birləşmiş Ştatları səhv addımlarını mümkün qədər tez ləğv etməyə təşviq məqsədi daşdığını



vurğulayıb. Çin tərəfinin qəbul etdiyi qərarın ədalətli və lazımı cavab olduğunu bildiren Cao Licien Pekinin bundan sonra da ABŞ-ın addımlarına adekvat cavab verəcəyini bəyan edib.

Qeyd edək ki, sentyabrın 2-də rəsmi Vaşinqton Çin diplomatlarının ABŞ-ın ali təhsil ocaqlarında və yerli dövlət orqanlarında görüşlər keçirmək üçün əvvəlcədən Dövlət Departamentindən razılıq almalı barədə qərar qəbul edib.

Bundan başqa, Çin diplomatik nümayəndəlikləri öz binalarından kənarda 50 nəfərdən çox adamın iştirakı ilə keçiriləcək mədəni tədbirlər üçün də əvvəlcədən Dövlət Departamentindən razılıq almalıdırlar.

Xatırladaq ki, iyunda Vaşinqton Pekindən Hyustondakı baş konsulluğunu bağlamağı tələb etmişdi. Buna cavab olaraq Pekin ABŞ-dan Çendudakı baş konsulluğunun fəaliyyəti ilə bağlı eyni tələbi irəli sürmüşdü.

İdarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha optimal mexanizmdir

Ölkəmizdə son illər cəmiyyətin bütün sahələrini əhatə edən köklü islahatlar həyata keçirilir. Bu islahatlar sosial-iqtisadi və digər sahələrlə yanaşı, respublikamızın siyasi sisteminin, dövlət idarəçiliyinin qanunvericilik və icra hakimiyyəti qollarını da əhatə edir. Prezident İlham Əliyev çıxışlarında sosial-iqtisadi sahələrdə, eləcə də idarəetmə strukturunda ciddi islahatların gerçəkləşdirilməsi barədə ətraflı bəhs edərək, diqqəti icra hakimiyyətlərinə nəzarətin gücləndirilməsinin, qanunların icrasında boşluqların aradan qaldırılmasının zəruriliyini dəfələrlə vurğulayıb. Bildirib ki, ölkəmizdə hərtərəfli islahatların qarşısını heç bir qüvvə ala bilməz. Odur ki, islahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə" mövzusunda keçirdiyi sosioloji sorğu əsasında hazırladığı növbəti analitik hesabatda Prezident İlham Əliyevin cari ilin ikinci rübündəki fəaliyyətinin ictimai qiymətləndirilməsinə dair təhlil yer alıb. Burada dövlətimizin başçısının fəaliyyətinin prioritet istiqamətlərindən biri olan islahatlara da toxunulub. STM-nin keçirdiyi sorğunun nəticələrindən aydın görünür ki, vətəndaşlarımız bu istiqamətdə görülən tədbirləri yüksək qiymətləndiriblər. Bu isə o deməkdir ki, aparılan islahatlar əhali tərəfindən təqdir olunur.

Xəbər verildiyi kimi, son günlər Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "iki sahil" qəzetinə açıqlamasında bildirdi ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Nizami və Kəpəz rayonlarının ləğvi və idarəetmənin vahid mərkəzdən həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi təqdirləyicidir: "Fikrimcə, bu hər şeydən əvvəl zərurətdən irəli gəlir. Belə ki, son illərin müşahidələri göstərir ki, Gəncə vətəndaşları bir qayda olaraq, bu və ya digər problemlə üzləşəndə Şəhər icra hakimiyyətinə daha çox müraciət edirlər və nəticədən də məmnun qalırlar. Çünki onlar yaxşı dərk edirlər ki, Şəhər icra hakimiyyətinin imkanları daha genişdir. Yeni bu qurum daha çevik, daha operativ idarəetmə mexanizminə malikdir. Belə olan təqdirdə Nizami və Kəpəz rayonlarını inzibati ərazi vahidi kimi saxlamağa ehtiyac yoxdur. Bu mənada Nizami və Kəpəz rayonlarının ləğv olunması ilə bağlı irəli sürülən təşəbbüsü dəstəkləyirəm. Hər şeydən əvvəl ona görə ki, bu, ölkəmizin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Bu məqamda bir məsələni də xatırlatmaq istədim. Cənab Prezidentimizin 17 mart 2020-ci il tarixli "Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Sərəncamda deyilir ki, müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir. Şübhəsiz, bu da dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasından, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasından irəli gəlir."



Milli Məclisin deputatı daha sonra dedi: "Digər tərəfdən, qarşımızda əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan və iri sənaye mərkəzi kimi tanınan Sumqayıt şəhərinin nümunəsi var. Məlum olduğu kimi, Sumqayıt kimi böyük bir şəhərdə vahid icra mərkəzi mövcuddur. İdarəçilik də qanunvericiliyə uyğun formada mərkəzi icra orqanı tərəfindən təmin edilir. Buradan da belə fikir irəli sürmək olar ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. Bu mənada fikrimcə, Kəpəz və Nizami rayonlarının inzibati ərazi bölgüsünün ləğvi 4 min illik zəngin tarixə malik Gəncə kimi böyük bir şəhərin idarəçiliyinə yeni çalarlar əlavə edəcək. Daha doğrusu, Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğvi Gəncədə daha səmərəli və optimal idarəçilik mexanizminin yaradılması ilə nəticələncək."

Milli Məclisin deputatının söylədiklərindən belə qənaətə gəlmək olar ki, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək. Üstəlik, idarəetmə sisteminə neqativ hallara son qoyulacaq. Bu addım həm də büdcə vəsaitlərinin səriyyətinə də öz töhfəsini verəcək."

Qvami Məhəbbətoğlu,
"iki sahil"

TƏHSİL MÜƏSSISƏLƏRİNƏ GİRİŞ VƏ ÇIXIŞ ZAMANI MINİMUM 1,5 METR SƏSİAL MƏSAFƏ TƏMİN OLUNACAQ

Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə məktəbin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında nazirün müaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunacaq və bu məqsədlə məktəbin girişindəki meydançanın yeri işarələncək.



BAKI SLAVYAN UNIVERSİTETİ YENİ TƏDRİS İLİNƏ HAZIRLIQ İŞLƏRİNİ YEKUNLAŞDIRIB



Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq çətinlikləri önləmək məqsədilə "Microsoft Teams" platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri müəyyənləşdirilib və onlar üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlərə avqustun 21-dən start verilib və 3 həftə müddətində aşağıdakı mövzular tədris edilib:

1. Dərs cədvəllərinin qurulması;
2. Akademik qrupların yaradılması;
3. Test və açıq sual tipli tapşırıqların hazırlanması;
4. Dərsin təşkili və idarə edilməsi;
5. Elektron jurnal;
6. Tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili.

Universitetin Monitoring, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhmimə Əskərovanın bildirdiyinə görə, təlimlər şənbə və bazar günləri istisna olmaqla, həftənin beş günü iki dəfə təşkil edilib. 258 nəfər müəllimin iştirak etdiyi təlimləri şöbənin əməkdaşı Nurlan Məmmədli aparıb.

Təlimlərlə yanaşı, hər bir modul üzrə həm tələbə heyəti, həm də professor-müəllim heyəti üçün yazılı təlimatlarla birlikdə video-təlimatlar hazırlanıb və "YouTube" portalında yerləşdirilib.

Qeyd edək ki, BSU-nun rəhbərliyi professor-müəllim heyətinin daim müasir informasiya-kommunikasiya (İKT) texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onların İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Hazırkı təlimlər də "Elektron universitet" layihəsinin tədbirlər planı çərçivəsində reallaşan prioritet məsələlərin tərkib hissəsidir.

Karim İfrak:

Ermənistanın məskunlaşdırma siyasəti barışıq çağırışı deyil, vəziyyəti gərginləşdirməyə yönəlib

Ermənilər və azərbaycanlılar arasında münaqişə artıq bir neçə nəslə əhatə edir. Bu münaqişənin nəticəsi Dağlıq Qarabağın işğal olunmasıdır. İşğal faktı beynəlxalq forumlarda, xüsusilə də beynəlxalq hüquq və humanitar hüquqla məşğul olan bütün təşkilatlarda Azərbaycan tərəfindən pislənilib və buna etiraz edilib. Ancaq təəssüf ki, vəziyyət getdikcə daha da gərginləşir.

Bu fikirləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrak AZƏRTAC-a müsahibəsində söyləyib.

Karim İfrak bildirib ki, bu gün bəzi ölkələr beynəlxalq qurumlara və ya onların qətnamələrinə hörmət etmirlər. Əlbəttə, beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq humanitar hüquqa riayət etməyən Ermənistan da belə ölkələr arasındadır.

"Bu ölkə işğal siyasətini davam etdirir və düşünürəm ki, onu dayandırmaq niyyətində deyil. Çünki işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, xüsusilə də günahsız insanların qətlini davam etdirir. İyul ayında Ermənistanın yenidən qan tökməsinin şahidi olduq. Daha dəhşətli isə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma aparmasıdır. Biz bunu yaxın keçmişdə erməni mənşəli Suriya qaçqınlarının timsalında gördük. İndi bu siyasəti Beyrutda baş vermiş dəhşətli partlayış səbəbindən Livanı tərk etmək istəyən erməni mənşəli livanlılarla həyata keçirmək istəyirlər. Ermənistan insanların çətin vəziyyətindən sui-istifadə edərək onları 30 ildir işğal altında saxladığı Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq yerləşdirməyə çalışır. Bu, barışıq çağırışı deyil, əksinə, iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək", - deyir K.İfrak diqqətə çatdırıb.



İslamşünas alim qeyd edib ki, ATƏT-in bu məsələ ilə bağlı susması da anlaşılmalıdır. Bu qurum yalnız Dağlıq Qarabağda gərginləşən vəziyyətdən təəssüfləndiyini bildirir. Halbuki, Ermənistan günahkardır, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal edib.

Azərbaycan ATƏT-dən haqqını tələb etməli və sözdə yox, praktiki fəaliyyət göstərənə qədər bu quruma təzyiqli göstərməyə davam etməlidir. Çünki sözlər yaxşıdır, amma ələ bir an çatır ki, praktiki fəaliyyət olmalıdır.

"Unutmayaq ki, Ermənistanın doğma yurdundan didərgin saldığı on minlərlə azərbaycanlı ailə hələ də əziyyət çəkir. Bu vəziyyət artıq davam edə bilməz. Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağı azad etmək hüququna malik suveren ölkədir. İndiyədək Azərbaycan bunu beynəlxalq, tənzimləyici və dinc qurumlar vasitəsilə həll etməyə çalışıb. Ancaq təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqa məhəl qoymadan işğal altındakı torpaqlarda qanunsuz fəaliyyətini davam etdirməsi qəbul olunmazdır. Ermənistan beynəlxalq müqavilələrə hörmətlə yanaşmağa məcbur edilməlidir. Bir ölkə beynəlxalq konvensiyalara hörmət etmirsə, onda belə bir sual ortaya çıxır: "Dünya hara gedir?", - deyir Karim İfrak vurğulayıb.

"Azəriqaz"da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində kadr islahatları aparılmaqla bəzi rəhbər şəxslərin iş yerləri dəyişdirilib.

"Azəriqaz"dan "Report"a verilən məlumata görə, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi, Xaliq Nəzərov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Gəncə Regional qaz is-



tismarı İdarəsinin rəisi, Hüseyin Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad

edilməklə Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi, Namiq Məmmədov Ağsu Regional qaz istisma-

rı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Salyan Regional qaz istismarı İdarəsinin rəisi, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

"Artıq bu barədə müvafiq əmrilər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcək", - deyir qurum bəyan edib.

MƏKTƏBLƏRDƏ İLK DƏRSLƏRİN MÖVZULARI AÇIQLANIB

1-4-cü siniflərin ilk dərsləri "Mən gigiyyəyə qaydalarına necə riayət edirəm" mövzusunda həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, 5-9-cu siniflərə ilk dərslərində kompüter bilikləri haqqında məlumat veriləcək. 10-cu və 11-ci siniflərin ilk dərslərində isə məsuliyyətli davranış qaydalarından bəhs olunacaq.



Donald Tramp "TikTok" məsələsi ilə bağlı qərarını dəyişməyib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin "TikTok" əlavəsinin satılması, yaxud bağlanması haqqında məsələ sentyabrın 15-dən gec olmayaraq həll edilməlidir.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu jurnalistlərə deyib. "Müddət əsla uzadılmayacaq, ən son müddət sentyabrın 15-dir", - deyir Ağ evin başçısı bildirib. Onun sözlərinə görə, "TikTok"la bağlı məsələ irəliləyir: "Baxmaq görə bundan nə çıxacaq... Belə ki, biz təhlükəsizlik nöqtəyi-nəzərindən öz ölkəmizdə onu ya bağlayacağıq, ya da o satılacaq". Xatırladaq ki, avqustun



6-da ABŞ Prezidenti əməliyyat servisinin Amerika şirkətinə satılacağı təqdirdə "TikTok"un Birləşmiş Ştatlarda bloklanması nəzərdə tutulan fərman imzalayıb. Çinin proqram əlavəsini almağa

əsas namizədlər Microsoft Corp. və Walmart Inc. kompaniyalarıdır. Digər potensial alıcılar sırasında Oracle Corp. və Twitter Inc. kompaniyalarının adları çəkilir. Donald Trampın fikrin-

cə, "TikTok" vasitəsilə dezinformasiya yayıla, həmçinin istifadəçilər barədə məlumatlar Çin hakimiyyətinə ötürülə bilər. Sosial şəbəkənin nümayəndələri isə bu fikirlə qətiyyətlə razılaşmırlar: "Biz tamamilə aydın şəkildə bəyan etdik ki, istifadəçilərimiz barədə məlumatları heç vaxt Çin hökumətinə ötürməmişik. Hətta ABŞ-dəki biznesimizi bütünlüklə Amerika kompaniyasına satmağa da hazırıq".

Bundan başqa, "TikTok" Birləşmiş Ştatlarda hüquqi prosedurları pozmaqda və fərdi biznesə müdaxilə etməkdə günahlandırılır.

YENİ TƏDRİS İLİNİN ASTANASINDA



Paytaxtın ümumi təhsil məktəblərində yeni dərslər ilinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda təmir-tikinti

prosesi yekunlaşmış məktəblərdə son tamamlama işləri görülür, avadanlıqların quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.



Məsuliyyətli olaq, sərhəd tanımayan koronavirusla "görüşməyə"

MƏHDUDİYYƏTLƏR YUMŞALMALARLA ƏVƏZ OLUNSA DA, PANDEMIYADAN XILAS YOLU TÖVSIYƏLƏRƏ ƏMƏL ETMƏKDİR



Koronavirusla bağlı açıqlanan gündəlik statistik məlumatlar yenə də həyəcanlıdır. Umumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl olunsaydı, pandemiya qarşı peyvəndlərin tapılması istiqamətində müxtəlif ölkələrdə tədqiqatlar aparılırsa da, hələ ki, təhlükənin sonu ilə bağlı fikir söyləmək çətindir. COVID-19 təhlükəsi yarandığı gündən bütün dövlətlər bu bəlaya qarşı mübarizə aparsa da, insanlar möcüzəvi peyvəndin soracağıdır. Xəstəliyə gündəlik yeni yoluxma halları kimi, ölümlərin də sayı artmaqdadır.

"Gözə görünməyən düşmən" in tövsiyəsi fəlakətlərin sona çatacağı vaxt da bilinmir. Koronavirusun mutasiyaya uğrayacağı ilə bağlı fərziyyələr çox olsa da, artan ölüm sayı daha çox ciddi tələb edir. Dünya üzrə koronavirusa yoluxan 28.328.338 nəfərdən 20.342.786 nəfəri sağalsa da, 913.922 nəfərin həyatını itirməsi həyəcan siqnalı kimi yetərlidir. ÜST-ün açıqlamasına görə pandemiya ən çox yoluxma halları ABŞ-da, Hindistanda, Braziliyada, Rusiyada müşahidə olunur.

Azərbaycanda ilk gündən koronavirusa qarşı mübarizənin düzgün təşkilinin nəticəsidir ki, təhlükəli zonaya daxil olan ölkələr arasında ölkəmizin adı yoxdur. Xəstəlik yayıldığı gündən respublikamızda koronavirusa yoluxanların sayı 38.037 nəfər olub. 35.440 nəfər sağalıb. 557 nəfər həyatını itirib. Dünya üzrə müqayisədə yaxşı hal kimi qiymətləndirilən pandemiya qarşı mübarizədə Azərbaycan təcrübəsinin səmərəsini bu rəqəmlər də təsdiqləyir. Pandemiyanın insan həyatı üçün ciddi təhlükə yaratması xəstəliyə qarşı mübarizənin kompleks təşkilini qaçılmaz etdi. Gözlənilmədiyi halda "ölüm nəfəsi" ilə dünyaya meydan oxuyan COVID-19 evvelər siyasəti, iqtisadi problemlər yaşayan ölkələri belə "yaxınlaşdırdı." Çünki sərhəd tanımayan düşmənin kiminlə, hansı şəraitdə, nə dərəcədə "görüşəcəyi" bəlli deyildi. Bu baxımdan xəstəliyə qarşı beynəlxalq səviyyəli mübarizə başlandı. Dövlətlərarası sərhədlər bağlansa da, iqtisadi münasibətlər dayandırılmasa da, "öz sözünü deyən" təhlükənin qarşısını təklidə almaq qeyri-mümkün idi. Xalqlar, dövlətlər müxtəlif olsa da, koronavirusu törətdiyi fəlakətlər eyni dərəcədə qorxulu idi.

Qlobal məsələlərdə səmərəli təşəbbüsləri ilə diqqət çəkən Azərbaycan bu sahədə də öncüllüyünü göstərdi. Pandemiya qarşı mübarizənin beynəlxalq səviyyədə təşkilinin səmərə verəcəyini ilk günlərdən hiss edən Prezident İlham Əliyev həmrəy-

lik tərəfdarı olduğunu humanist təklifləri ilə bildirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü. Dünya dövlətlərinin əksəriyyətinin daxil olduğu Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri ilə videoformatda keçirilən görüşdə koronavirusa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyevin təklif və təşəbbüsləri yekdilliklə bəyənilirdi. ÜST-ə və 30-dan çox ölkəyə humanitar yardım göstərən Azərbaycan ümumi mübarizəyə töhfəsini verdi.

Ölkəmizdə bütün diqqət pandemiya qarşı mübarizəyə yönəldi, təşkilatlar səfərbər olundu, ictimai nəzarət gücləndirildi. Pandemiya qarşı mübarizənin və nəzarətin bir mərkəzdən təşkil üçün Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah fəsiləsiz iş rejimi ilə fəaliyyət göstərdi. İnsanların həyatlarını qorumaq, pandemiya zamanı daha az itki ilə çıxmaq üçün Azərbaycanda həyata keçirilən tədbirlər, müalicə üsulları və metodları nümunə göstərildi. Səhiyyə sisteminin beynəlxalq təcrübənin tətbiqi məqsədilə Kubadan, Rusiyadan, Türkiyədən, Çindən, İtaliyadan dəvət olunmuş tanınmış həkimlərlə yerli tibbi personalın birgə fəaliyyəti özünü doğrultdu.

Bu günlərdə istifadəyə verilən, ölkəmizin ən böyük xəstəxanalarından olan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyevin bildirdiyi kimi, qısa müddətdə sayı artırılan xəstəxanalarda koronavirusa yoluxan xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb, çarpayı fondu artırılıb. Müasir tipli səhiyyə ocağı olan Yeni

Klinikada, qısa müddətdə istifadəyə verilən modul tipli 11 xəstəxanda çarpayıların sayı 4100 səviyyəsindədir. Hazırda respublikada COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir ki, onların 41-i regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində edilmişdir.

Xəstəxanaların maddi-texniki bazası xeyli möhkəmləndirilib, test laboratoriyalarının sayı artırılaraq 45-ə çatdırılıb. Görülən tədbirlərin nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Ümumdünya Səhiyyə Təşkilatının pandemiya qarşı mübarizədə fərqlənən Azərbaycanı nümunəvi ölkə adlandırması təsadüfi deyil.

Belə çətin dövrdə ölkə iqtisadiyyatında dayanıqlılığın saxlanılması, əhəlinin sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən layihələr də pandemiya qarşı mübarizənin mühüm istiqamətlərindədir. Belə ki, pandemiya ilə əlaqədar iş yerini itirən beş milyona yaxın insan geniş sosial paketlə əhatə olub. Dövlət və özəl sektorda çalışan insanlara, aztəminatlı ailələrə, o cümlədən qeyri-formal formada işləyənlərə də maddi dəstək göstərilir.

"Mən bunu bəribaşdan - pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədedir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir" deyən Prezident İlham Əliyev postpandemiya dövrünə hazır olmaq üçün də müvafiq tövsiyələrini verir.

Ölkə vətəndaşlarına diqqətin nəticəsidir ki, koronavirusun daha çox yayıldığı ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət stabil və nəzarət altındadır. Əsas məqsəd odur ki, bu təhlükəli vəziyyətdən az itkilərlə çıxmaq. Karantin rejiminin yumşaldılmasına dövlət və ictimai nəzarətin gücləndirilməsi ilə müsbət dinamika saxlanılır. Təcrübə göstərir ki, bəzi ölkələrdə məhdudiyətlərin qaldırılması, yumşalmalar xəstəliyin yenidən yayılmasına səbəb olur. Ölkəmizdə də bəzi istiqamətlər üzrə məhdudiyətlər aradan qaldırılıb. Təhsil müəssisələrində mərhələli iş prinsipinə uyğun tədris ilinə hazırlıq görülür, qaydalar tənzimlənir. İnsanların nəzərdə tutulan sayda toplaşmasına mövcud qadağalar əməl olunmaqla icazə verilir. İctimai nəqliyyatın fəaliyyəti, rayonlara gediş-gəliş bərpa edilir.

Amma təhlükə hələ sovuşmayıb. Həyatın axarına düşməsi, mərhələli olaraq nəzərdə tutulan icazələrin xəstəliyin artmasına imkan yaratmaması üçün hər kəs qanunlara vətəndaşlıq məsuliyyəti ilə yanaşmalı, qadağalara əməl etməlidir.

✍ Xuraman İsmayılova,
"iki sahil"

Ana kimi yar olmaz, Vətən kimi diyar



Nureddin Muğanlı

Vətən - bizim əzəli və əbədi ünvanımızdır. Öyüd - örnek timsallı ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz söz incilərində deyilir: "Ana kimi yar olmaz, Vətən kimi diyar." Dünyada ən böyük qəhrəmanlıqlar Vətən naminə edilib. Tarix boyu Vətən görkəmli şəxsiyyətlərin, qorxmaz sərkərdələrin, mərd oğulların çiynində qərar tutub. Bütün sevgilərin fəvqündə Vətən sevgisi dayanır. İnsanın doğulub boya-başa çatdığı Vətəninə sevgisindən, mənsub olduğu xalqa sədaqətindən, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanan ən ulvi hiss vətənpərvərlik adlanır. İnsanı daxilindən formalaşdıran bu anlayışına geniş mənada da tərif vermək olar. Vətənpərvərlik insanı ucaldan, onun özü üçün deyil, xalqı üçün yaşayib- yaratmasıdır. Əslində vətənpərvərliklə bağlı hissləri ifadə etmək heç də asan deyil. Yəni, vətənpərvərlik bizim duyub, dərk etdiyimiz anlayışdan da qat-qat yüksəkdir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur.

Bu gün ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də şagirdlərə elmi biliklər verilməsi ilə yanaşı, onlara ictimai səciyyə daşıyan vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılmasıdır. Pedagogika milli mənəvi şüurun təbliğində, şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətəninə, ləyaqətini qorumaqda güclü təsir gücünə malikdir.

Növbəti təhsil ilindən məktəblərdə şagirdlərə dövlət rəmzlərinə hörmət hissi və dövlətçiliyə sədaqət aşılmasına "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərdə də öz əksini tapıb. Maraqlıdır, məktəblərdə dövlət və dövlətçilik rəmzlərinə hörmət, sədaqət və ehtiram hissinin aşılmasına daha vətənpərvər gəncliyin formalaşması baxımından nə dərəcədə faydalıdır?

Deputat Məşhur Məmmədov bu yeniliyin mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirir. "Bütün dünyada vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Ölkəmizdə də bu məsələyə daim diqqət yetirilir. Sadəcə olaraq, "Təhsil haqqında" qanuna təklif edilən məlum yenilik bu məsələnin daha sistemli hala gətirilməsi ilə bağlıdır. Dövlət himni, bayrağı və gerbi dünyanın hər yerində müqəddəs hesab edilir. Hər insan doğulduğu dövlətin vətəndaşı hesab edilir. Hansı ki, doğulduğu gündən etibarən hər insana doğma dildə ana laylası çalınır, doğma dilin sədalari altında böyüməyə başlayır. Əslində bu layların özü dilin təbliğidir. Başqa sözlə desək, vətənpərvərlik təbliğati daimi bir prosesdir və beşikdən qəbirə qədər davam etməlidir. Baxın, 18 yaşına çatan hər bir şəxs həqiqi hərbi xidmətə cəlb olunur, əsgər göndərilir. 18 yaşına qədər isə bu şəxslər məktəbdə təhsil alırlar. Deməli, vətəndaşlarımız məktəblərdə Vətənə sevgi, məhəbbət hissi ilə yetişdirilməlidir ki, 18 yaşına çatıb Vətən müdafiəsinə gedəndə, Vətənə layiqincə xidmət edə bilsin. Bu baxımdan məlum yeniliyi təqdir edir və bunu hər baxımdan faydalı hesab edirəm."

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün bu gün olduqca vacibdir!

...Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Gənc nəsəl həm də xalqın əslər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Gənclərin bir vətəndaş kimi yetişməsində həm də KİV-lərinin mühitin rolu böyükdür. Ölkəmizdə ən böyük təbliğat resursu televiziya kanallarıdır. İndiki vəziyyətdə telekanallarda şouların, tamaşaçı zövqünü korlayan şit-bayağı proqramlar əvəzinə daha çox vətənpərvərlik mövzulu verilişlər hazırlanmalıdır. Mübariz İbrahimov, Etibar İsmayılov kimi milli qəhrəmanlarımız, Polad Həşimov kimi generallarımız, Anar Novruzov kimi abidələrimiz gənclərimizə örnek göstərməlidirlər. Mühəribə şəraiti davam edən Azərbaycanda isə bu hisslərin təbliğinə daha böyük ehtiyac var.

Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir...

Kecilən yola qısa nəzər salsaq, görürük ki, Türkiyə - Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkənin birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır. Qarşılıqlı səfərlər, hər iki dövlətin rəsmilərinin birgə görüşləri və sair kimi addımlar əlaqələrin inkişafında mühüm önəm daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik.

"Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və Azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan "Bir millət, iki dövlət" deyərək rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: "Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qüruru-muzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağırlı problemidir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik."

Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir. Türkiyə Prezidenti R.T.Ərdoğan bu mühüm məqamı da hər zaman bəyan edir ki, Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, daqiqədir: "Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir."

İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, ilk olaraq regional əməkdaşlığın qurulmasına və inkişafına önəm ver

Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahələrdəki imkanların birləşdirilməsi hər iki ölkə üçün önəmlidir



rildi. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi növbəti layihələrin gündəmə gətirilməsinə, ən əsası çoxtərəfli əməkdaşlığa yol açdı. Cənub Qaz Dəhlizi bu günə qədər görülməmiş işlərin zirvəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, "Star" neft emalı zavodunun istifadəyə verilməsi iki dost, qardaş ölkənin siyasi iradəsinin gündəmə gətirilən hər bir layihənin uğurlu icrasında əsas rol oynadığını bir daha ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.

Cənub Qaz Dəhlizinin dörd böyük layihədən - "Şahdəniz-2" qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihəsindən ibarət olduğunu, onlardan üçünün artıq reallaşdığını önə çəkərək Cənub Qaz Dəhlizi və TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir layihə əməkdaşlıq əlaqələrinin dününə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün mütəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və

qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Türkiyənin son illərdə böyük və şərəfli yol keçdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib: "Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır."

Böyük iqtisadi gücə sahib olan Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulub. "Türkiyənin dünya miqyasında çox güclü ordusu var" söyləyən Cənub İlham Əliyev bildirir ki, o dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha diqqəti 12 iyulda ermənilərin törətdikləri tərribata yönəldərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbiçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizə ilk və birmənalı şəkildə dəstəklənən ölkə Türkiyə olmuşdur. Türki-

yə hər zaman Azərbaycanın yanında və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.

Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan qardaş Türkiyə ilə ölkəmizin bu illərdə birgə addımları sayəsində hər sahədə qazandığı uğurlar göz önündədir. "Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi-bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın" söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildəndə dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisəni Azərbaycanla Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan birliyinə işıq salan çıxışlarında da bu reallıqlar öz əksini tapır ki, birgə səylər, ən əsası qarşıya qoyulan məqsədlər inkişafa böyük yol açır. Xatırlasaq, TANAP-ın istifadəyə verilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdə də "TANAP ortaq baxışımızın ən son bəhrəsidir" söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəçisidir.

Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cizilmasında stimullaşdırıcı amil rolunu oynayır. Türkiyə-Azərbaycan birliyinin təzahürlərindən olan TANAP-ın əhəmiyyətindən bəhs edərkən Cənub İlham Əliyev bildirir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə

kağız üzərində qala bilərdi. Bu inamı da ifadə edilir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayələr kimi dəyərləndirilir.

Bu gün ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təbliğati real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycan işğalçı dövlətin əsl simasını ortaya qoymaqla yanaşı, dünyaya bu çağırışı edir: Artıq işğalçı adı ilə çağırmaq zamanıdır. Dünyanın ən nüfuzlu təşkilatlarında vahid mövqə nümayiş etdirərək dünyanı Ermənistanın işğalçılıq siyasətinə göz yummağa çağıraraq rəsmi Bakı və rəsmi Ankara diqqəti Dağlıq Qarabağ problemi ilə yanaşı, qondarma "erməni soyqırımı" məsələsinə də yönəldirlər. Erməni yalanlarına uyub, daha dəqiq desək, ədaləti maraqların arxasında əridən dünyanın böyük dövlətləri bunu unudurlar ki, belə yanaşmalarla özlərinə inamsızlıq formalaşdırır, dünyanın hüquq problemi yaşadığına şübhə yeri qoymurlar. Fransa kimi dünyanın böyük dövləti qondarma "erməni soyqırımı"ni tanımaqla kifayətlənməyərək digər dövlətləri də belə bir addım atmağa çağırırlar. Amma unudurlar ki, işğalçının dəstəklənməklə işğalçılıq siyasətini müdafiə edirlər. Belə olduğu təqdirdə həmin dövlətlər siyasi müstəvidə hansı ədalətdən danışa bilərlər? Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun digər həmsədr dövləti olan Rusiya işğalçı Ermənistanı silahlandırmaqla məşğuldur, ABŞ bu ölkəyə maddi və mənəvi dəstəyini əsirgəmir. ABŞ Konqresinin demokratiyaya dəstək adı altında daha çox yardım ayırdığı Ermənistanla qondarma "Dağlıq Qarabağ respublikası"dır. Belə olan təqdirdə, ədalət meyarının ölkələrə məkana görə tətbiq edildiyi bir zamanda münaqişənin ədalətli həllindən danışmaq mümkündürmü? Azərbaycan və Türkiyə diaspor təşkilatları dünyanın müxtəlif ölkələrində birgə təşkil etdikləri tədbirlərdə, aksiyalarda ermənilərin çirkin əməllərini və dünyanın bunlara göz yummasını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırırlar. Diplomatiya mübarizədə qələbə münaqişənin həllində əsas amillərdən biridir. Bu fikir ən yüksək tribunalardan bəyan edilir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hər bir yolun seçiləcəyi şübhəsizdir. Yuxarıda bəhs etdiyimiz Bakının işğaldan azad olunması ilə bağlı parad Azərbaycan və Türkiyə ordusunun hansı imkanlara, maddi-texniki bazaya malik olduğunu nümayiş etdirdi. Hazırda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xəttə inkişaf edir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri tərribatdan sonra daha da intensivləşib. Belə ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışığı taktiki və taktiki-uçuş təlimləri keçirildi.

→ Davamı 17-ci səhifədə

Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub



Sentyabrın 11-də Naxçıvan Şahmat Mərkəzində sertifikata imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talibov çıxış edərək şahmatın inkişafının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanıldığını deyib. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib. Son illər Şahmat Federasiyasının muxtar respublikanın Təhsil Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunmasına, yeni istedadlı gənc şahmatçıların üzə çıxarılmasına nail olunub. Pandemiya dövründə federasiya nazirliklə birlikdə davamlı olaraq onlayn dərslər keçib, şahmatçıların bilik və bacarıqları artırılıb. Həmçinin elektron şəkildə keçirilən dərslər federasiyanın "YouTube" kanalına yüklənib, CD formasında şahmatçılara və müəllimlərə verilib.

Seymur Talibov diqqətə çatdırıb ki, il ərzində Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunması üçün sertifikata imtahanları keçirib. Ali Məclis Sədri tapşırığına əsasən, müəllimlərin imtahanı ödənişsiz aparılıb. Bu da muxtar respublika rəhbərinin şahmatın inkişafına böyük önəm verdiyinin bariz nümunəsidir. Ötən il 400-dən çox müəllimin ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsi üçün sertifikat verilib. Bu gün isə daha 18 müəllimə belə sertifikatlar təqdim olunur. Yeni sertifikat alan müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərinləndirib, yeni istedadlı uşaqların üzə çıxarılmasına çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər.

Federasiya sədri bu yolda şahmat müəllimlərinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, göstərilən qayğı sa-

yəsində şahmat məktəblərinin maddi-tədris bazası möhkəmləndirilib. Muxtar respublikada şahmat mərkəzi və məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda, aparılan təhsil quruculuğu prosesi zamanı ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılıb, məktəblər şahmat dəstləri ilə təmin edilib. Rəhman Məmmədov təhsilin və şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə təhsil işçiləri adından Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Nuray Abbasova şahmatın inkişafına göstərilən qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq edərək deyib ki, bundan sonra da şahmat dərslərinin tədrisinə diqqət artırılacaq, dərəcəli şahmatçıların hazırlanmasına ciddi səy göstəriləcəkdir.

Sonra sertifikata imtahanlarında yüksək bal toplayan müəllimlərə sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir...

⇒ Əvvəli 16-cı səhifədə

Dövlətimizin başçısı İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önemi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsində əhəmiyyəti və faydası var: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fəvqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür."

Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Türkiyəyə böyük dəstək qürurverici olmaqla yanaşı, dünyaya bir mesaj da oldu: Azərbaycan və Türkiyə hər zaman bütün məsələlərdə biri-birinin yanındadır. Yunanistanın ölkəmizdə yeni təyin olunan fəvqəladə və səlahiyyətli səfirini qəbul edərkən cənab İlham Əliyev Şərqi Aralıq dənizi bölgəsində Yunanistanla Türkiyə arasında yaşanan gərginliyə toxunaraq, birmənalı şəkildə Türkiyəyə dəstəyini ifadə etmişdir. "Türkiyə tək bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir" söyləyən dövlətimizin başçısı qətiyyətlə bildirmişdir ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Çünki biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər.

Azərbaycan-Türkiyə münasibətləri daim ən yüksək səviyyədə müzakirə olunur, hər iki dövlətin maraqlarına uyğun qərarlar qəbul olunur. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq bu gün media istiqamətində də bir zərurət kimi irəli sürülür. Belə ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Səfərdə əsas məqsəd Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanınmasını genişləndirməkdir. Aparılan müzakirələrdə Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı xüsusi qeyd edilmişdir.

Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda belə bir platformanın yaradılması vacibdir. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın heç qətiyyət üzərində qələbəsinin mümkün olmadığını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olar. Türkiyə-Azərbaycan Media Platforması vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması bugününümüzün əsas tələblərindəndir. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə olacaqdır.

Yeganə Cəlilqızı,
"İki sahil"

Azərbaycandan keçməklə Çindən Avropa istiqamətində yeni yük qatarı marşrutu istifadəyə verilib



Azərbaycandan keçməklə Çindən Avropa istiqamətində yeni yük qatarı marşrutu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Çinin şərqi Cician vilayətində Cinhua şəhərindən bu

marşrut üzrə yola çıxan ilk yük qatarının 15-18 gün sonra Bakıya çatması planlaşdırılıb. Sənaye avadanlığı və məişət əşyaları da daxil olmaqla müxtəlif növ mallar yüklənmiş yüz konteynerdən ibarət qatar Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanına çatdıqdan sonra oradan bərə ilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yola salınacaq.

Cician vilayətindəki beynəlxalq nəqliyyat şirkətinin baş direktoru Çian Yon bildirib ki, bu marş-



rutla yüklərin daşınmasına ənənəvi quru yolu-dəniz nəqliyyatı ilə müqayisədə daha az vaxta realla-

şacaq. İlk mərhələdə marşrut üzrə ayda 1-2 qatarın yola salınması nəzərdə tutulsa da, gələcək-

də qatarların sayı artırılacaq. O, yeni marşrutun rəhbərlik etdiyi şirkətin işlərini xeyli asanlaşdıracağını bildirib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars demir yolu xətti istifadəyə verildən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması həyata keçirilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin meqalayihəsi olan "Bir kəmə, bir yol" təşəbbüsünün icrasına da əhəmiyyətli töhfələr verir.

Livan tarixçisi:**LİVAN ERMƏNİLƏRİ BEYNƏLXALQ HÜQUQU POZARAQ İŞGAL OLUNMUŞ ƏRAZİLƏRƏ KÖÇÜRLƏRSƏ, CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMALIDIRLAR**

Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi beynəlxalq hüquqa tamamilə ziddir.

Bunu Trend-ə məşhur livan tarixçi Əli Bekraki deyib.

Tarixçi erməni mənşəli livanlıların köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu və işğal altındakı Azərbaycan ərazilərindəki rejimin qanuniliyini dünyanın heç bir ölkəsinin tanımadığını qeyd edib: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu tarixi həqiqəti inkar etmək və demoqrafik tərkibini dəyişdirmək cəhdi uğursuzluğa məhkumdur".

Onun sözlərinə görə, livanlı ermənilər Livanla əlaqəli ikili standartlar tətbiq edirlər: "Livan ermənilərinin əslində kim olduqlarını - Livan vətəndaşı və ya Ermənistan vətəndaşı olduqlarını müəyyənləşdirmək çətindir. Şəxsi mənafeələrinə toxunulduqda möhtəşəm bir şəkildə orijinal livanlı olurlar, amma söhbət milli maraqlara gəldikdə isə Ermənistan vətəndaşı olduqlarını iddia edirlər.

"Əgər erməni mənşəli livanlılar hələ də Ermənistanın vətəndaşı olduqlarını iddia edirlərsə, onda onların ərəb Livan parlamentində necə altı naziri, bir partiyası və deputatları var?"

Əli Bekrakinin sözlərinə görə, Livan vətəndaşları beynəlxalq hüququn bütün prinsiplərini pozaraq işğal olunmuş ərazilərə köçürülsə, şübhəsiz ki, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar və qeyri-qanuni köçürülməni asanlaşdıran bütün kanallar bağlanmalıdır.

**AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ARASINDA ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB**

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Gürcüstan səfiri Zurab Pataradze arasında görüş keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əsas istiqamətlərini müzakirə ediblər.

Görüşdə əsas diqqət koronavirus pandemiyası ilə mübarizə sahəsinə ayrılıb.

həsində Azərbaycan və Gürcüstan hökumətləri arasındakı əməkdaşlığa ayrılıb.

NEFT TREYDERLƏRİ "ANBAR" QORXUSU İLƏ NƏHƏNG TANKERLƏRİ İCARƏYƏ GÖTÜRÜR

Neft treyder şirkətləri anbarların doluluq nisbətindən artacağı ehtimalı ilə depolama qabiliyyətlərini artırmaq üçün nəhəng tankerləri icarəyə götürür.



AZƏRTAC xəbər verir ki, treyderlər əlavə ehtiyatları saxlamaq üçün nəhəng tanker şirkətləri icarə müqavilələri imzalayıb, koronavirus hadisələrinin yenidən artması ilə meydana gələcəyi ehtimal olunan tedarük bolluğuna hazırlaşır.

Mənbələrə görə, dünyanın ikinci ən böyük müstəqil neft ticarəti şirkəti olan "Trafigura Group" son zamanlarda ümumilikdə 24 milyon barrel neft saxlaya bilən onlarla super tanker icarəyə götürüb.

"Bloomberg News"un məlumatında isə təxminən 18 oxşar icarə müqaviləsi imzalanıb. Həmin şirkətlər arasında "Royal Dutch Shell", "Vitol Group" və "LUKoil" da var.

ERMƏNİSTANDA KARANTİN MÜDDƏTİ 2021-ci ilin YANVARINADƏK UZADILIR

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin müddəti 2021-ci il yanvarın 11-dək uzadılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, pandemiya ilə bağlı vəziyyət bütün dünyada gərgin olaraq qalır. Bu qərar Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın ikinci dalğası ilə bağlı xəbərdarlığı nəzərə alınaraq və xəstəliyin Ermənistanda geniş yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq və müvafiq profilaktik, epidemiya əleyhinə tədbirlər görülmək üçün qəbul olunur.

Ölkədə karantin rejimi 2020-ci il sentyabrın 11-dən 2021-ci il yanvarın 11-dək tətbiq ediləcək.

Əmək hüquqları sistemində beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər gözlənilir

Son illərdə yaradılmış rəqəmsal texnologiyalar pandemiya dövründə sosial dəstək tədbirlərinin təməssiz, tam şəffaf və çevik təşkilində adi vaxtlarda olduğundan daha böyük üstünlüklər, imkanlar yaratdı. Belə innovasiyaların geniş tətbiqi qarşıdakı dövrdə də sosial islahatların əsas xəttini təşkil edəcək. Əmək hüquqları sistemində işçilərin və işəgötürənlərin mənafeələrinin daha dolğun təminatı məqsədilə yerli və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər olacaq.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə AZƏRTAC-a bildiriblər ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Caspian Energy Club"un "Online B2G Forumu"nda bildirib.

"Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev əmək və məşğulluq, sosial müdafiə sahəsində islahatların "Caspian Energy Club" üzvləri üçün böyük maraq kəsb etdiyini, hazırkı görüşün bu sahədə məlumat mübadiləsi, şirkətlərin müvafiq suallarının cavablandırılması, təkliflərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən pandemiya dövründə həyata keçirilən, 4 istiqamətdə 12 tədbiri əhatə edən sosial dəstək paketini diqqətə çatdırıb. Məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, fərdi sahibkarların maddi cəhətdən dəstəklənməsi, ərzaq dəstəyi tədbirləri, birdəfəlik ödəmə proqramı, sosial müdafiə, özünüməşğulluq, ödənişli ictimai işlər proqramlarının genişləndirilməsi işləri barədə məlumat verib. Görülən tədbirlərin müsbət nəticəsi kimi, əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda, sosial ödənişlərdə artımları qeyd edib.

Nazir DOST layihəsinin uğurlarını, innovativ üstünlüklərini diqqətə çatdırıb. Ötən ildən 3 DOST mərkəzinin yaradıldığını, paytaxtın 8 rayonunun bu mərkəzlərin xidmətlərindən faydalandığını bildirib. Hazırda 7 şəhər və rayonda DOST mərkəzlərinin açılması üçün işlərin aparıldığını deyib.

Sahil Babayev "E-sosial" portalının üstünlükləri və funksional



imkanlarından da bəhs edib. Bildirib ki, hazırda nazirliyin 53 e-xidməti, o cümlədən 26 proaktiv xidməti var, daha 57 e-xidmət də istifadəyə veriləcək. Onlardan 7-si ilin sonunadək işə salınacaq. Ümumən gələn il nazirlik üzrə e-xidmətlərin sayı 100-ə, proaktiv xidmətlərin sayı isə 51-ə çatacaq. Yeni, qurumun 132 xidmətindən 76 faizi elektronlaşdırılacaq.

Məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə müasirləşdirilməsi işlərini qeyd edən nazir vahid əmək münasibətləri platforması rolunu oynayacaq "Əmək münasibətləri və məşğulluq" altsisteminin, Məşğulluq xəritəsinin, Məşğulluq şəxslərin reyestrinin hazırlanmaqda olduğunu deyib.

Bildirilib ki, əmək müfəttişliyi sistemində ISO-37001 antikorupsiya standartlarının tətbiqi də gələn il artıq başa çatacaq. Əmək Məcəlləsinə xeyli dəyişikliklər də nəzərdə tutulub. Məcəlləyə "ailə vəzifələri olan işçi", "distant (məsafədən) iş", "teleiş" və sair kimi yeni anlayışlar daxil ediləcək. Bu il xüsusi karantin dövründə də əmək funksiyalarının daha çox "distant (məsafədən) iş", "teleiş" kimi formalarda yerinə yetirilməsi təcrübəsi də həmin anlayışların əmək qanunvericiliyinə daxil edilməsinin önəmini göstərir.

S.Babayev vurğulayıb ki, əmək münasibətlərində dolay

yolla ayrı-seçkiliyə yol verilməməsi, əmək müqaviləsinin imzalanması və tətbiqində, habelə müddətli əmək müqaviləsinin bağlanılmasında bəzən yol verilən sui-istifadə hallarının qarşısını alınması, işçinin əmək şəraiti şərtlərinin dəyişdirilməsinin qarşısını, qeyri-obyektiv xarakter daşımaması və sair üçün Məcəllədə dəyişikliklər ediləcək. Müharibə veteranı olan işçilərə verilən əmək məzuniyyətinin müddətinin uzadılması və sair də layihədə yer alıb.

"Online B2G Forumu"nda şirkət rəhbərləri və nümayəndələrinin sualları cavablandırılıb, səslənən təkliflərə dair fikir mübadiləsi aparılıb. Biznes nümayəndələri ilə dövlət qurumlarında dialoqun aktivləşdirilməsi məqsədilə "Caspian Energy Club" ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında daimi işçi qrupunun yaradılması təşəbbüsü müzakirə edilib.

Qeyd edək ki, 2002-ci ildə yaradılan və mənzil-qəragahı Bakıda yerləşən "Caspian Energy Club" 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Əsas məqsədi Azərbaycan və "Caspian Energy Club"-in fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında qiymətli tərəfdaş ola bilər

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesində İsveçrə şirkətləri qeyri-enerji sektorunun inkişafında qiymətli tərəfdaş ola bilər.

Bunu Trend-ə İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) deyiblər.

Qeyd olunub ki, infrastruktur və nəqliyyat sektorlarında işləyən və bu sahədə böyük təcrübəsi olan İsveçrə şirkətləri tranzit qovşağı qismində Azərbaycanın inkişafına mühüm töhfə verə bilər: "İsveçrə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi



sadi münasibətlər yüksək səviyyədedir, amma gələcək inkişaf üçün

də böyük potensial var. 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 260,8 milyon dollara çatıb. Bundan başqa, iki ölkə arasında münasibətləri uzunmüddətli texniki-iqtisadi əməkdaşlıq möhkəmləndirir. Bu gün İsveçrənin texniki yardımı kompleks makroiqtisadi islahatlara yönəlib. İsveçrə, həmçinin Azərbaycanın maliyyə sektorunun inkişafını dəstəkləyir. Bu il İsveçrə və Azərbaycanın iqtisadi inkişaf sahəsində əməkdaşlığının 20 ili tamam olur".

Sentyabrın 15-də ümumi təhsil müəssisələrində əyani şəkildə Bilik Günü keçiriləcək.

Bunu "Report"a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-təbiiyyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilçilərin və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir.

Ş.Əsgərov qeyd edib ki, Bilik Günü onlayn qaydada baş tutacaq: "Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar".

O həmçinin sosial məsafənin qorunması məqsədi ilə ibtidai sinif şagirdlərinin, xüsusilə də 1-ci sinif gedəcək uşaqların yalnız bir nəfər tərəfindən məktəbə gətirilməsini tövsiyə edib: "Şagirdi məktəbə ya ata, ya ana, ya da nənə-babə gətirsin. Çünki çox

Bilik Günü onlayn qaydada keçiriləcək



adam məktəbə gələrsə, sosial məsafə saxlamaq prinsipi də pozulmuş olacaq. Ona görə də hər şagirdin yanında bir valideyn olması məqbuldur. Təbii ki, birinci sinifə təntənəli şəkildə getmək bayramdır, ancaq mövcud

durumu da başa düşmək lazımdır". Təhsil eksperti eyni zamanda ibtidai siniflər üçün həftədə iki dəfə əyani formada dərslərin effektivliyini artırmaq üçün hər kəs üzərinə ciddi vəzifə qoyduğunu qeyd edib:

"Etiraf etmək lazımdır ki, bu şagirdlərin tədris proqramını mənimsəməsi baxımından bir qədər çətinlik yarada bilər. Ona görə də təhsilverəndən tutmuş valideynə qədər gərgin əmək sərf etməyə zəmin yaradır. Əvvəl məktəb

bilik qazanmaq məkanı idisə, bu gün pandemiya şəraitində məktəb bir növ məkandan görüş yerinə çevrilir. Bu səbəbdən təhsilverənlər şagirdlərin əvvəlki bilik mənimsəmələri üçün pedaqoji baxımdan yeni üsullar axtarıb tapmalıdır".

Xatırladaq ki, hökumətin son qərarına görə, təhsil müəssisəsinin rəhbərləri və operativ nəzarət üzrə məsul şəxs (şəxslər) üçün müəssisədə sanitariya-gigiyena qaydalarına nəzarət, tədris və təlim-təbiiyyə prosesinin idarə edilməsi, valideyn və təhsilçilərə dəstək mexanizmini əks etdirən təlimatlar hazırlanır və onlara çatdırılır. Valideynlər üçün COVID-19 virusu barədə zəruri informasiyanı, övladlarının təhsilində dəstək üsullarını, eləcə də uşaqlara sosial-emosional yardımını özündə əks etdirən yaddaş kitabçası hazırlanır və elektron versiyada paylaşılır.

Qeyd edək ki, sentyabr

15-də ibtidai siniflər üçün tədris əyani formada başlayacaq. Təhsil müəssisələrində dərslər təhsilçilərin sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Qərara əsasən ümumi təhsil müəssisələrində dərslər (təlim) və dərsləndənən (praktiki) məşğələ saatları məktəbhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir. Peşə təhsili müəssisələrində dərslərin davam etmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərdə dərslər 45 dəqiqəlik olacaq. Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davam etmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərslərin müddəti 80 dəqiqə müəyyən edilir.

TRAMP ABŞ-İN GİZLİ SİLAHININ OLDUĞUNU AÇIQLADI

Birləşmiş Ştatlar heç kimin bilmədiyi silah sistemlərinə malikdir.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Miçigan ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

Dövlət başçısına Amerika jurnalisti Bob Vudvordun nəşrə hazırlanan "Rage" ("Qəzəb") kitabındakı iddiaları şərh etməyi xahiş ediblər. Nəşr həmçinin Trampın Vudvordun 18 eksklüziv müsahibəsinə əsaslanır. Jurnalistin sözlərinə görə, ABŞ prezidenti onunla söhbətlərdə bildirdi ki, Birləşmiş Ştatlar Rusiya və Çinin malik olmadığı yeni nüvə silah sistemini hazırlayıb.



"Bizdə əla silah var. Xeyr, mən məxfi (informasiya) haqqında danışmıram, mən o haqda danışmıram ki, biz yaratdıq. Biz əla silahlar yaradıırıq. Bizim Hər-

bi Qüvvələrimiz nə vaxtsa olduğundan daha güclüdür. Biz son 3,5 il ərzində Silahlı Qüvvələrimizə 2,5 trilyon ABŞ dolları xərclədik.

İndi bizdə yeni raketlər var. Ümid edirəm, bizə heç vaxt ondan istifadə etmək lazım gəlməyəcək, amma nüvə (silahımız-red) indi son onilliklərdə ən yaxşı vəziyyətdədir", - Tramp bununla bağlı suala cavab verib.

"Bizdə heç kimin bilmədiyi bəzi sistemlər var. Düzünü desək, mənə elə gəlir ki, belə davam etsə, daha yaxşı olacaq. Bizdə bəzi inanılmaz sistemlər var", - Ağ Evin başçısı davam edib.

Rumıniya prezidenti 15 ölkədəki səfiri geri çağırdı

Rumıniya Prezidenti Klaus Yohannis ölkəsinin 15 dövlətdəki səfirini geri çağıraraq "Report" "RIA Novosti"yə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın dövlət başçısının Mətbuat xidməti yayıb.

K.Yohannis sentyabrın 11-də Türkiyəyə daxil olmaqla 15 ölkədəki səfirini geri çağırılması haqqında Sərəncam imzalayıb. Səfirələri geri çağırılan ölkələr bunlardır: İraq, Livan, Argentina və Paraqvay, Avstraliya və Yeni Zelandiya, Niderland, Finlandiya, Malayziya və Bruney, Peru və Boliviya, Macarıstan, Rusiya və Türkiyə.

Prezident Administrasiyası 12 diplomatın geri çağırılmasının səbəbini açıqlamasa da, yerli KİV səfirlərin səlahiyyət müddətinin başa çatdığını bildirib.



Gürcüstanın iri şəhərlərində yeni dərslər ilinə təxirə salındı



Gürcüstanın Tbilisi, Rustavi, Kutaisi, Zuqdid, Qori və Poti şəhərlərində yeni dərslərin ilinə başlaması oktyabrın 1-də təxirə salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Hökumət başçısı ölkədə koronavirusa gündəlik yoluxma sayında artımın olmasına baxmayaraq, təşvişə əsasın olmadığını deyib.

Qeyd edək ki, qonşu ölkədə bütün məktəblərdə yeni tədris ilinə başlaması sentyabrın 15-nə təyin edilmişdi.

DİM sentyabrın 10-da keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlaydı

Sentyabrın 10-da keçirilən 9-cu sinif buraxılış imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının grafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

- 9-cu sinif buraxılış imtahanı;

- Azərbaycan dilindən fərqli dildə təhsilçilərə üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Nextel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənmə bilərlər.

Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında 18 min 307 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 1602 nəfər imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 276 nəfər imtahana gəlməyib.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.



Mədəniyyət Nazirliyində yeni təyinat olub



Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini- Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cavid Əliyev nazirliyin Aparat rəhbərinin müavini - Hüquq və daxili nə-

zarət şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Əliyev Cavid Fikrət oğlu 1988-ci ildə Bakı şəhərində anadan olub.

2009-cu ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində "Avropa hüququ" ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin "Layihələrin idarə edilməsi" proqramı üzrə magistr sertifikatını əldə edib.

Əmək fəaliyyətinə 2012-ci ildə "Azərsu" ASC-nin Hüquq Departamentində hüquq məsləhətçisi kimi başlayıb. "Nobel Oil Ltd" şirkətinin Azərbaycan Respublikasındakı filialında

hüquqşünas (2016-2017) vəzifəsində fəaliyyətini davam etdirib. "Azərsu" ASC-də Beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində (2017-2019) işləyib.

Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.

C.Əliyev Korrupsiyaya qarşı mübarizənin idarə olunması üzrə beynəlxalq təlimin, layihələrin idarə edilməsi və digər sahələrlə bağlı beynəlxalq tədbirlərin iştirakçısı olub.

İngilis, rus, türk dillərini bilir.

“Əlincəçay mahalının epigrafik abidələri” monoqrafiyasının təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epigrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qədim tarixə malik olan və yerli əhali arasında Əlincəçay mahalı kimi tanınan Culfa rayonu ərazisində bir sıra yaşayış məskənlərindən günümüzədək gəlib çatan epigrafik abidələrə həsr olunan əsərin müasir dövr üçün aktuallığından danışdı. Bildirib ki, Culfa'nın ərazisi orta əsrlərin müxtəlif dövrlərində həkk olunmuş epigrafik abidələrlə çox zəngindir. Rayon ərazisi indiyədək arxeoloji cəhətdən müəyyən qədər öyrənilsə də, Əlincəçay mahalı ərazisində bu günə qədər gəlib çatmış kitabələr tam və sistemli şəkildə toplanıb tədqiq edilməyib, onlara xüsusi tədqiqat işi həsr olunmayıb. Vaxtında qeydə alınmaması və tədqiq edilməməsi, bu qəbil abidələrin əksəriyyətinin açıq havada olması, təbii qüvvələrin təsirinə daha çox məruz qalması səbəbindən həmin kitabələrin bir hissəsi zaman keçdikcə sıradan çıxıb, özlərində əks etdirdikləri dəyərli tarixi faktlarla birlikdə məhv olublar.

Diqqətə çatdırılıb ki, tədqiqat əsərində Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə çoxlu görkəmli şəxsiy-



yətin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış və ya orda yaşamış dövlət xadimlərinin, hərbi-sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların və başqa insanların adları, daşdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar edilərək elmi dövriyyəyə daxil edilib.

Nəşrin Naxçıvanın orta və son orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərini aydınlaşdırmaq üçün zəngin material olduğunu deyən bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Əlincəçay mahalının epigrafik abidələri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə həmçinin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov və

Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək ictimaiyyətə təqdim olunan monoqrafiyanın elmi dəyərindən danışdı. Qeyd olub ki, monoqrafiya Əlincəçay mahalına məxsus epigrafik abidələri özündə əks etdirən ilk sənətlə tədqiqat əsəri, diyarımızın tarixinin tədqiqatçıları üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslığa ən qiymətli töhfədir. Bildirilib ki, mahala daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə və qoç heykəl tipli qəbirüstü xatirə abidələri orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə-bəddi daşyonma və xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verməklə bərabər, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiq edən çox sənətlə qaynaqlardır ki, bu məlumatlar da yeni nəşrdə öz əksini tapıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində epigrafik abidələrin yayılması xəritəsi, o cümlədən kitabələrin fotosu və qrafik təsvirlərin də əlavə edildiyi monoqrafiyadan tarixçilər, doktorantlar, magistrələr, tələbələr, ümumilikdə Azərbaycan tarixi ilə maraqlananlar faydalana bilərlər.

Sonda müəllif Fəxrəddin Səfərli çıxış edərək 1995-2019-cu illərdə çap olunan elmi əsərlərin statistikasına nəzər salıb. Alim muxtar respublikada elm adamları, tədqiqatçılar üçün yaradılan hərtərəfli şəraitə, diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığını bildirib.

**Naxçıvan Bölməsinin
Mətbuat xidməti**

Pandemiya dövründə vətəndaş məsuliyyəti



Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı və Xəzər rayon təşkilatlarının Qadınlar Şurasının "Pandemiya dövründə vətəndaş məsuliyyəti" mövzusunda birgə videokonfrans keçirib.

Videokonfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirdi ki, bu gün bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olub. Onun sözlərinə görə, Azərbaycanda da pandemiya qarşı güclü mübarizə aparılır: "Bu istiqamətdə aparılan mübarizə Prezident İlham Əliyevin və Birinci vitse-prezident

Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə olunub. Hazırda Azərbaycan yoluxma və ölüm hallarının sayının azalmasına, habelə virusa yoluxanların və sağalananların nisbətində görə ən yaxşı nəticələrin müşahidə edildiyi ölkələr sırasındadır".

YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva isə deyib ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşlarının təhlükəsizliyi və sağlamlığının qorun-

masını əsas vəzifə kimi qarşıya qoyub, bütün diqqəti bu məsələyə yönəldib: "Dövlət başçısının birbaşa göstərişi və imzaladığı sənədlər əsasında əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirlər görülüb, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, karantin zonaları yaradılıb, müasir tibb müəssisələri ayrılıb, yeni xəstəxanalar inşa edilib, zəruri tibbi avadanlıqlar alınıb".

Tədbirdə həmçinin YAP Suraxanı rayon təşkilatı sədrinin müavini Ceyran Novruzova, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva və YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurası sədrinin müavini İlhamə Cabbarova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin pandemiya qarşı apardığı sistemli mübarizə nəticəsində yoluxma sayında azalma müşahidə olunur. Bu səbəbdən də karantin rejimi təcridən yumşaldılır. Sentyabrın 15-dən müvafiq qaydalar əsasında tədrişə başlanması barədə qərarın verilməsi, işə obyektlərinin fəaliyyətinə icazə verilməsi də buna nümunədir. Bununla belə çıxış edənlər bildirdilər ki, koronavirusla mübarizədə vətəndaş məsuliyyəti ön sırada dayanır. Hər bir vətəndaş virusun yayılmaması üçün mövcud qaydalara və tövsiyələrə ciddi şəkildə əməl etməlidir.

Vüqar İskəndərov:

Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşır

"Bu gün Azərbaycan bütün dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, heç kimdən asılı olmayan güclü və nüfuzlu dövlət kimi tanınır. Azərbaycanın müsbət reallıqlarından biri də məhz ölkə gənclərinin vətənpərvərlik ruhunun yüksək olmasıdır". Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.



V.İskəndərov bildirib ki, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız bizim üçün bir nömrəli milli məsələ olan Dağlıq Qarabağ probleminin həllində belə prinsipial yanaşma sərgiləyərkən ilk növbədə özünün ordusuna arxalanır. Azərbaycan Ordusu getdikcə daha da güclənir. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi onu deməyə əsas verir ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısını qətiyyətlə alınması isə silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb.

Deputat qeyd edib ki, Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını rəşadətə alan ordumuza qətiyyətli dəstək göstərdilər: "Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan onmlərlə gəncimiz kö-nüllü olaraq cəbhəyə getmək və düşməne qarşı vuruşmaq istəklərini bildirib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət ediblər. Bu kimi amillər bir daha gənclərimizin hərbi vətənpərvərlik hisslərinin güclü olduğunu sübut edir".

Tahir Mirkişili:

İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir



"COVID-19 infeksiyasının yayılmasına qarşı Azərbaycanda müxtəlif istiqamətlərdə dövlət tərəfindən tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiya qarşı mübarizədə uğurlar qazanılıb". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Tahir Mirkişili bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda azalma aşağı səviyyədə olub. Bu ilin 7 ayı ərzində ümumi daxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım olub. Bu digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir.

T.Mirkişili sentyabrın 9-da Prezidentin Fərmanı ilə İqtisadi Şura yaradıldığını qeyd edib. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulduğunu diqqətə çatdıran komitə sədri qeyri-neft sektorunun inkişafının insan kapitalından istifadəni nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir.

Mahir Abbaszadə:

İqtisadi Şura ölkə iqtisadiyyatının postpandemiya dövründə daha sürətli inkişafını təmin edəcək

"Azərbaycanın İqtisadi Şurası il ərzində iki dəfə iqtisadi hadisələrlə, ölkədə aparılan islahatlar və problemlərlə bağlı Prezident İlham Əliyevə məlumatlar verəcək. Burada qəbul olunmuş kollegial qərarlar sonradan bütün iqtisadi strukturlar üçün əsas formula rolunu oynayacaq".

Bu fikirləri "Yeni TV"-nin canlı yayımında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulub: "İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir. Azərbaycan İqtisadi Şurasının yaradılması və onun qarşısında qoyulan hədəflər ölkə iqtisadiyyatının postpandemiya dövründə daha sürətli inkişafını təmin edəcək. Dövlət başçısı tərəfindən qoyulan tapşırıqlara tam əməl olunduğu təqdirdə bu hədəflərə çatmağın mümkünlüyünə əminik".



Naqif Həmzəyev:

Ölkəmizdə yol infrastrukturunu layihələri uğurla reallaşdırılır

Ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi. Deputat qeyd edib ki, dövlətimizin başçısı Azərbaycan vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkil, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin, layihələrin, sərəncamların ardı-arası kəsilmir. Məhz bunun nəticəsidir ki, yeni göydələnlər inşa olunur, aqroparklar fəaliyyətə başlayır, tibb müəssisələri, modul tipli xəstəxanalar, təhsil ocaqları tikilir.

Ulu öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə söylədiyi "yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" sözləri bu gün də öz aktuallığını saxlamaqdadır. Ölkə-



mizin bütün sahələri kimi yol infrastrukturunu layihələri də uğurla həyata keçirilir, dünya standartlarına uyğun yollar salınır, körpülər inşa edilir. Çəkilən yollar, salınan körpülər avtomobillərin intensiv hərəkətini nizamlamaq, gərginliyi, tıxacları aradan qaldırmaqla yanaşı, ölkəmizə xüsusi gözəllik və əzəmət verir. Yeni asfalt yollar, körpülər hər bir sakinə dinclik gətirir, onların təhlükəsizliyini təmin edir. Yolların yenidən qurulması, körpülərin salınması ilə bağlı Prezidentimiz İlham Əliyev ardıcıl olaraq tədbirlər həyata keçirir, sərəncamlar imzalayır və bu sərən-

camlar bir-birinin ardınca, vaxtında icra olunur.

Sentyabrın 9-da dövlət başçımızın açılışında iştirak etdiyi Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidi piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinə xidmət edir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Qeyd edək ki, təkə Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçidi. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

Bu son deyil. Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən sosial-əhəmiyyətli iqtisadi inkişaf strategiyasının nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək.



Ermənistan yeni sosial-iqtisadi böhran mənəşindədir

Sevinc Azadi

Son zamanlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dövlətlərdə böyük problemlər yaşanmaqdadır. Regionda ən acınacaqlı vəziyyət isə Ermənistandadır. Bunun qarşısını almaq üçün işğalçı dövlətin nə güclü iqtisadiyyatı var, nə də ölkədə düzgün siyasət aparılır. Ermənistanda yarıtmaz Nikol Paşinyanın hakimiyyətinin bacarıqsızlıqları, iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik əldə olunmaması ölkədə xalq arasındakı narazılığı da gücləndirib. Həmçinin vətəndaşlarının sağlamlığını, onların sosial vəziyyətini düşünmək əvəzinə Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti taktiki "döyüş hazırlığı" vəziyyətinə gətirib. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır.

Bir müddət öncə "Çiçəklənən Ermənistan"dan olan deputat Naira Zohrabyan Paşinyanı tənqid edib və bildirmişdi ki, hökumətin pandemiya qarşı mübarizə planı mövcud deyil. Onun sözlərinə görə, insanlar qaydalara riayət etməyə, qanunlara əməl etməyə borcludurlar, ancaq epidemiyanın yayılmasına qarşı mübarizə aparın orqanların nə etdiyini heç kəs anlamır. Müxalifət epidemiya siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirir. Müxalifət bəyan edir ki, pandemiyanın ilk günlərində tətbiq olunan məhdudiyətlərə əhali əməl etmədi və bunun məsuliyyətini də Paşinyan daşıyır. Pandemiya dövründə respublikanın komendantı təyin olunan Ermənistan Baş nazirinin müavini Tigran Avinyan ümumiyyətlə, koronavirus barədə məlumata belə malik deyildi. Bütün bu səriştəsizliklər öz sözünü dedi. Nəticədə, Ermənistan pandemiya qarşısında tam məğlub olub. Beləliklə, bir yandan pandemiya, bir yandan da qarşısızalmaz görünən siyasi kaos Ermənistan adlı dövləti iflic və idarəolunmaz vəziyyətə gətirib.

Nikol Paşinyanın yalanlarından tənqə gəlmiş xalq artıq onun istefasını tələb edir. Hətta onun öz tərəfdarları, bezi deputatlar da Paşinyan hakimiyyətinə qarşı çıxırlar. O isə etiraz edənləri təhdid və həbslə susdurmaq istəyir. Paşinyanın ölkəyə rəhbərliyindən sonra işğalçı ölkə beynəlxalq aləmdə öz dayaqlarını tamamilə itirməkdədir. Onun hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlər hələ də yerinə yetirilməyib. Bütün bunlardan sonra ictimaiyyətin ayağa qalxdığını gören Paşinyan gah Dağlıq Qarabağa səfər edir, işğalçı ordu vasitəsilə gah sərhədböyü ərazilərdə atəşkəs rejimini pozur, gah da tərribatlar törətməklə əhalinin diqqətini ölkədəki böhran vəziyyətindən yayındırır.

Görəsən, Ermənistanı, özləri də Azərbaycan Ordusunun gücünə, qüdrətinə beləld ola-ola yenidən sərhədböyü ərazilərdə atəşkəsi pozmağa, tərribatlar törətməyə məcbur edən nə idi? Təbii ki, ilk növbədə, ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi, ölkəmizin möhkəmləndirilməsi, pandemiya dövründə dünya ictimaiyyətinə humanist yardım göstərməsi. Bundan əlavə, dövlət başçımızın təşəbbüsü ilə COVID-19-a qarşı mübarizəyə həsr olunmuş nüfuzlu beynəlxalq təşkilatların videokonfrans formatında zirvə görüşlərinin keçirilməsi. Həmçinin dövlət başçımız Avropa İttifaqının Şərqi Tərəfdaşlığı Zirvə görüşünə qatılaraq Azərbaycanın mövqeyini ifadə edib. Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşü də çox önəmli tədbir oldu. Ən əsası isə BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili təşəbbüsünə 130-dan çox ölkədən dəstək gəlməsidir. Ermənistan Ordusunun sərhədböyü ərazilərdə tərribatlar törətməsi və hərbiçilərimizi, həmçinin Tovuz rayonunun kəndlərini artilleriya qurğusundan atəşə tutması BMT Baş Assambleyasının xüsusi sessiyasının hazırlıq iclasının keçirilməsindən bir neçə gün sonra baş verdi. Azərbaycanla sərhəddə tərribat da Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunun qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanmışdı.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin Ermənistanda mövcud iqtidardan narazılıq o həddə çatıb ki, erməni cəmiyyətini birləşdirmək imkansız görünür. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytingi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə "qaz anlaşması"nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması və Tovuz istiqamətində ermənilərin aldığı cavab Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Bu səbəbdən də Paşinyan "yeni savaş tərribatı"na əl atır. Lakin Azərbaycan Ordusunun verdiyi sərbəst və adekvat cavab onun durumunu daha da ağırlaşdırır. Burada bir fakta da diqqət yetirmək lazım gəlir. Son tərribatda ermənilər ağır itkilərlə üzlaşdı. Paşinyanın nəzarətində olan KİV bu faktı gizlətməyə çalışır. Lakin Ermənistanın ən müxtəlif bölgələrinə erməni əsgərlərinin cənazələri gəlir. Paşinyan iqtidarı artıq öz xalqını qurbana çevirir. Bu isə onun vəziyyətini daha da kritik edir.

Məhəbbət İbrahimova:

Pandemiya şəraitində heç bir sosial layihə təxirə salınmayıb

"Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektivliyi önəmli, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Cənab Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunub və koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq mart ayından sosial izolyasiya qaydaları tətbiq olunub. Səhiyyə sisteminin restrukturizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların



istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Hazırda koronavirus pandemiyası dünya ölkələrinin sosial-iqtisadi həyatına çox ciddi təsir etməkdədir. Belə bir şəraitdə Azərbaycanın pandemiyanın yaratdığı çətinlikləri sırf daxili imkanlar hesabına qarşılaması təqdirləyici haldır."

Bu fikirləri "İki sahil" qəzetinə açıqlamasında YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova bildirib.

Məhəbbət İbrahimova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Yoxsulluğun aradan qaldırılması, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə,

dünyanın aparıcı siyasəti, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlinə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır.

M.İbrahimova bildirib ki, çarəsi hələ də tapılmayan xəstəliyin nə qədər davam edəcəyi hələ də bəlli deyil. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan da bu amansız və qəddar xəstəliklə təmkinlə mübarizə aparır, vətəndaşlarının sağlamlığı üçün bütün mümkün tədbirləri həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə öz çıxışlarında, müraciətlərində vətəndaşları belə çətin məqamda diqqətli və məsuliyyətli olmağa çağırıblar. İnsanların sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır

gündə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmaq, bu çətin vəziyyətdə bir-birimizə və dövlətimizə dəstək göstərməkdir.

M.İbrahimova diqqətə çatdırıb ki, Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması erməniləri və anti-Azərbaycan dairələri narahət edir. Bu gün Ermənistan sülhə və təhlükəsizliyə böyük təhdidə, bəlaya çevrilib. Son iyul hadisələri bunun əyani təsdiqi oldu. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını özünə götürən ATƏT-in Minsk qrupu, 23 illik həmsədrlər institutu, o cümlədən BMT bu dövr ərzində heç bir səmərəli və effektiv fəaliyyət ortaya qoymayıb".

M.İbrahimova vurğuladı ki, işğalçı və təcavüzkar Ermənistanın tərribatları nəticəsində iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən gərginlik, qarlı qarşudurma zamanı Türkiyənin Azərbaycanla növbəti həmrəyliyi isə bütün dünyaya mesaj, xəbərdarlıq oldu. Bütün dünya bir daha şahid oldu ki, bu iki qaradaş və dost ölkə arasında münasibətlər, sadəcə, sözdə deyil, həm də əməldədir.

Şəmsiyyə Əliqızı, "İki sahil"

"Bakı Metropoliteni" sərnişinlərə müraciət edib

"Bakı Metropoliteni" QSC sərnişinlərə müraciət edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Metropoliteninin sentyabrın 14-də metrodan istifadə şərtləri açıqlanıb:

- Bakı Metropoliteninin sərnişindəşımaya fəaliyyəti sentyabrın 14-ü səhər saat 06:00-dan bərpa olunur. Bakı Metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq;

- Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

- Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq;

- Əlil arabalarından istifadə

edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək;

- İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişə uyğun olaraq, Bakı Metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və



sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitenə istifadə qadağandır. Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir;

- Tibbi maskadan istifadə olunmasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir;

- Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq;

- Stansiyalara daxil olan sərnişinlərin hərərət, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsilə yoxlanılacaq;

- Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni,

sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlarda oturmaqalarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub;

- Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb;

- Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur;

- Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.

COVID-19: Koronavirusun ikinci dalğası başlaya bilər

BU TƏHLÜKƏ REALDIR VƏ VİRUSA QALIB GƏLMƏYİN YEGANƏ YOLU MƏSULİYYƏTLİ DAVRANMAQDIR. ƏKS TƏQDİRDƏ, YENİ MƏHDUDİYYƏTLƏRİN TƏTBİQİ QAÇILMAZ OLACAQ

Koronavirus epidemiyası hələ davam edir. Bəzi ölkələrdə hələ də güclü olan epidemiyaya ilə mübarizə aparılır, lakin hazırda virusun yayılmasına nəzarət edən ölkələr belə "ikinci dalğanın" olacağından ehtiyat edirlər. Bəzi ölkələrdə vəziyyət stabilləşir, lakin bununla belə ikinci dalğanın olacağı da proqnozlaşdırılır. Azərbaycanda epidemioloji vəziyyət tam nəzarət altındadır, yoluxanlarla sağalanların nisbətindəki müsbət dinamika müşahidə olunur. Lakin pandemiya bir qədər yüngülləşsə də, ehtiyatı əldən vermək əldə olunan müsbət nəticəni korlaya bilər. İkinci dalğa təhlükəsi realdır və virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin və şəxsi gigiyena qaydalarına riayət etməkdir. Əks təqdirdə, yeni məhdudiyətlərin tətbiqi qaçılmaz olacaq.

Alimlər xəbərdarlıq edirlər ki, ikinci dalğanın olması dünya tarixində baş vermiş pandemiylərə xas xüsusiyyətdir və ikinci dalğanın havaların yenidən soyuması və virusun mutasiya etməsi ilə başlanması mümkündür.

Qeyd etmək yerinə düşər ki, virusun peyda olduğu Çində baş verənlər belə bir riski göz önünə gətirir. Belə ki, Çin hökuməti yoluxma dayandıran karantin rejimini ləğv etmişdi, ancaq mart ayında yeni yoluxma faktları aşkarlanmışdı.

Azərbaycanda koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformlarda keçirilən müşavirədə dediyi kimi, iyulun 16-dan indiyədək bu müsbət dinamika deməyə əsas verir ki, bütün tədbirlər vaxtında görülmüşdür: "Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq".

İndiyədək Cənubi Qafqazda ən az yoluxma



qeydə alınan qonşu Gürcüstanda sentyabr ayının başlaması ilə vəziyyət yenidən gərginləşməyə başlayıb. Sentyabrın 2-də bu ölkədə 38 nəfərdə COVID-19 aşkarlanıb və bu, rekord göstəricidir. İndiyədək Gürcüstanda sutka ərzində ən çox yoluxma aprel ayında qeydə alınmışdı - 34 nəfər. Sentyabrın 8-də isə Gürcüstanda yenidən rəqəm təzələnilib - bu dəfə 45 nəfərdə xəstəlik tapılıb. Vəziyyətin nəzarətdən çıxması biləcəyindən ehtiyatlanan hökumət koronavirusla bağlı qaydalarla dəyişikliklər etmək məcburiyyətində qalıb. Sentyabrın 10-dan Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Açıq məkanlarda da bu cür tədbirlərin keçirilməsinə qadağa qoyulur. Yoluxma sayının çox olduğu Batumi və Kabuletidə orta məktəbdə dərslər yalnız onlayn qaydada keçiriləcək. İndiyədək vətəndaşları Gürcüstan test-siz buraxılan ölkələrdən (Almaniya, Fransa, Estoniya, Latviya və Litva) olan qonaqlar da yalnız COVID-19 testinin neqativ nəticəsini təqdim etdikdən sonra ölkəyə buraxılacaq. Bundan başqa, sentyabrın 15-də açılmalı olan kinoteatrların açılışı noyabrın 1-dək təxirə salınır, uşaq əyləncə mərkəzləri də həmin tarixdən tez açılmayacaq. İctimai nəqliyyatda və qapalı məkanlarda maskalardan istifadəyə nəzarət sərtləşdirilir.

Digər qonşu ölkədə - Türkiyədə də COVID-19-a qarşı məhdudiyətlər artır. Sentyabrın 4-dən bu ölkədə toy və yas mərasimləri qadağan olunub, səhiyyə naziri Fəhrettin Koca isə bəyan edib ki, ölkə koronavirusun birinci dalğasının ikinci pikini yaşayır. Nazir etiraf edib ki, yoluxma miqyasının artması ölkədə bayram və toy məra-

simlərində vətəndaşların lazımi təhlükəsizlik tədbirlərinə riayət etməməsinin nəticəsidir.

Şimali Kipr Türk Cümhuriyyətində də yoluxanların sayında kəskin artım var. Artıq burada kütləvi tədbirlər qadağan olunub, tədris ilinin başlanması da təxirə salınıb.

Avropada da oxşar vəziyyətdir. Böyük Britaniyada gündəlik yoluxma sayı ötən ayla müqayisədə dəfələrlə artıb. Son 3 gün ərzində sutkada 2,5-3 minə yaxın yeni xəstələr qeydə alınır. Qeyd edək ki, sonuncu dəfə belə yüksək rəqəmlərə may ayında - ölkədə karantin dövründə rast gəlinirdi.

Vəziyyətin nisbətən sabit olduğu Rusiyada yeni yoluxma hallarında kəskin artım müşahidə olunur, ölüm faktlarının sayı artır.

Britaniya KİV-nin məlumatına görə, bir yerdə toplaşmasına icazə verilməyən vətəndaşları 6-ya endiriləcək, özü də bu məhdudiyətlər yalnız qapalı məkanlara yox, açıq məkanlara da şamil olunacaq.

İkinci dalğa təhlükəsi realdır, ən təhlükəlisi, virus mutasiya edərək daha aqressiv forma alıb.

Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalıdır. Yeni məhdudiyətlərin tətbiq edilməməsi üçün hər birimiz həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin etməliyik. Qaydalara nə qədər əməl etsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik.

Röya Rasımqızı,
"iki sahil"

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Neft Kəmərləri İdarəsi

istehsalat zəruriyyəti ilə əlaqədar olaraq tələb olunan boyalara olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (13015-20) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 14.10.2020-ci il (ən gec müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən 7 iş günü əvvəl), Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

* Müsabiqə təklifləri bir əsl və iki surəti olmaqla 21.10.2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə "Bağlı Zərf" prinsipi ilə yanaşı "iki zərf prinsipi" ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməlidir. Zərflərin üzərində müvafiq olaraq, "MALİYYƏ TƏKLİFİ" və "TEXNİKİ TƏKLİF" sözləri qeyd edilməklə imzalanıb, möhürlənməlidir. İlk olaraq, texniki təkliflər açılacaq, texniki rəydən uğurla keçmiş iddiaçıların maliyyə təkliflərinə baxılacaqdır.

* Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcəkdir.

* Təklifi təqdim edən və ya geri götürən iddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.

* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İddiaçının müsabiqədə təmsil edəcək şəxsə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər 59 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

* Satınalma müqaviləsinin 60 təqvim günü müddətinə yerinə yetirilməsi tələb olunur.

V. Satınalan təşkilatın ünvanı: AZ1025; Bakı şəhəri; Xətai rayonu; Xocalı pr 28;

Əlaqələndirici şəxs: İsmayilzadə Rövşən Yaşar oğlu.

Neft Kəmərləri İdarəsinin Satınalmalar şöbəsinin Böyük mühəndisi

+994125210000 (daxili 13035)

+994125210000 (daxili 13036) (faks)

+994508413035 (mobil)

Rovshan.Ismayilzade@socar.az

VI. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VII. Təltif olunacaq müqavilə üzrə icazə verilən maksimum avans həddi müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 22.10.2020-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da, elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

Texniki təkliflərin nəticəsinə uyğun olaraq, müsbət texniki rəy almış iddiaçıların maliyyə təklifləri, iddiaçılara göndəriləcək bildirişdə qeyd olunacaq tarixdə onların iştirakı ilə online qaydada açılacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə ediləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Neft Kəmərləri İdarəsinin Satınalmalar qrupu

ABŞ-da məktub ünvanına 100 il sonra çatıb

ABŞ-da poçt açıqcanı yüz il sonra ünvanına çatdırıb.

"Report"un məlumatına görə, bu barədə "FOX 17" bildirib.

Nəticədə Beldinqdən olan qadın gözlənilmədən 1920-ci ildə göndərilmiş məktubu alıb.

Qadın poçt qutusunda Xellouində köhnə açıqcanı aşkarlayıb. Ehtimala görə o, poçtdakı başqa məktublardan birində itib.



Açıqcanın küncündə Corc Vaşinqtonun markası və 29 oktyabr 1920-ci ildən Ceymstaun ştamplı yapışdırılıb. Açıqca-da pişiklə, qazla və bayquşla cadugər təsvir edilib.



"Mağara" abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub



Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə ətrafı qanunsuz olaraq hasarlanan Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan "Mağara"

abidəsinə müdaxilənin qarşısı alınıb. Bir müddət öncə böyük tarixi əhəmiyyətə malik olan abidə naməlum şəxslər tərəfindən qanunsuz hasarlanaraq üzərində tikinti işləri aparılmışdı.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub. Tarixi abidənin ətrafının tam təmizlənməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan "Mağara" abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları baş verib, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxarıldıqca, abidənin ətrafı hasarlanıb.



Son yarım əsrdə dünyada...

1970-ci ildən indiyədək planetimizdə vəhşi heyvanların sayı kəskin şəkildə azalıb.

Milli.Az bildirir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) "Yaşayan planet hesabatı"nda 1970-ci ilə müqayisədə məməlilər, quşlar, amfibiyalar, sürünənlər və balıqların ümumi sayının 68 faiz azaldığı qeyd olunub. Hesabatda qeyd olunub ki, 1970-ci ildən 1995-ci ilədək olan dövr ərzində azalma 30 faiz təşkil edib, hazırda isə bu göstərici kəskin şəkildə, yəni iki dəfədən çox artıb.

WWF-in mütəxəssisləri bu vəziyyəti meşələrin məhvi, vəhşi heyvanların yaşadığı arealların kənd təsərrüfatı və urbanizasiya üçün istifadəsi, qanunsuz ovlanma, həddən artıq çox balıq tutma və digər fəaliyyətlərlə əlaqələndiriblər və bu prosesi dayandırmaq üçün global və əsaslı sistem dəyişikliyinə baş verməsinin vacibliyini vurğulayıblar. Müəlliflərə görə, vəhşi heyvanların bəşdəbiri bu əsr ərzində tək



cə global istiləşmə nəticəsində yer üzündən silinə bilər. WWF-in Avstriya nümayəndəliyinin əməkdaşı Qeorq Skattolin hesabatın təqdimatında bildirib ki, əgər "Yaşayan planet hesabatı" birjadakı indekslərdən biri olsaydı, o zaman beynəlxalq bazarlarda tarixin ən böyük panika və böhranlarından biri baş verərdi. Bu vəziyyəti dəyişmək üçün Paris İqlim Sazişinin nümunəsi əsasında dünya ölkələri global

Təbiətin Mühafizəsi Paketi üzərində işləməlidirlər. Hazırda Amazon hövzəsində meşələrin məhvi vəhşi heyvanların sayına da mənfi təsir göstərir və Mərkəzi və Cənubi Amerika dünyada vəhşi heyvanların sayının sürətlə azaldığı əsas regiondur.

Qeyd edilməlidir ki, "Yaşayan planet hesabatı" indeksi 4392 növ və 20811 onurğalı heyvan populyasiyası əsasında tərtib olunub.



Bakıda 31 dərəcə isti olacaq

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadasın bəzi yerlərində qismüddətli az yağış yağacağı gözlənilir.


Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək. Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgəh, Zaqubada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qismüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

"WhatsApp" istifadəçiləri, diqqətli olun!



işləməsi isə ancaq yəni quraşdırılma ilə mümkündür.

Bu cür xoşagəlməz halların qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə "Ayarlar"a keçmək və "kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq" tövsiyə olunur.

Bununla istifadəçilər fırıldaqçıların toruna düşməkdən qurtula bilərlər.

Bundan başqa əgər ismaric artıq telefona gəlibsə istifadəçilər kompyuterdə veb-versiyasından istifadə etməklə mətni silə bilərlər.

Messenger nümayəndələri isə bu problemin yaxın günlərdə "WhatsApp"ın gözlənilən yenilənməsində həll ediləcəyini bildirdilər.

ELAN:

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.09.2017-ci il tarixində Məmmədova Hürriyyət Məhərrəm qızının adına verilmiş 3117005649 qeydiyyat nömrəli torpaq sahəsinə aid çıxarış itdiyi üçün etibarsız sayılır.

TƏSİSÇİ:



Baş redaktor: Vüqar RƏHİMZADƏ
Baş redaktorun I müavini: İsmayıl Hacıyev
Baş redaktorun müavini: Anar Miriyev
Baş redaktorun müavini: Rəşad Bağirov

Bakı: Kapital Bankın I sayılı Xətai filialı H/hesab
 №AZ19AIB380300194437
 00306107
 Kod № 200071
 VÖEN: 2000157291

TELEFONLAR:
 Qəbul otağı: 530-26-46, 430-87-97
 Baş redaktorun I müavini: 530-26-36
 FAX: 430-87-47
 Mühəssisatlıq: 430-87-27
 e-mail: ikisahil@azdata.net

Ünvan:
 AZ1012 Bakı,
 H.Zərdabi
 prospekti-88

Qəzet "İKİ SAHİL" in kompyuter mərkəzində yığılır və "AZƏRBAYCAN" neşriyyatında ofset üsulu ilə çap olunur.

Çapa imzalanıb:
 12.09.2020-ci il saat 01:00
 Qiyməti: 40 qəpik, Sayı: 5911
 İndeks: 0151, Sifariş: 2129

Qəzetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", SİA, InterFAX informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.